AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ



AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTININ İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA TƏSİSCİ:

ÇƏRŞƏNBƏ 5 İYUN 2019-cu il

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

İsveçin Kralı Əlahəzrət **XVI Karl Qustava**

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah diləyirəm. Hörmətlə,

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 3 iyun 2019-cu il.

"Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, N 12, maddə 2575) 2-ci his-

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi,

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azər-

İbrahim Məhəmməd Solih

Maldiv Respublikasının Prezidenti

Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və

xalqı adından, həmçinin öz adımdan səmimi qəlbdən təb-

baycan xalqına daimi inkişaf və rifah arzu edirəm.

rik edir və ən xoş arzularımı çatdırıram.

səsinə "Talassemiya Mərkəzi" sözlərindən sonra "B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitu-

tu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 3 iyun 2019-cu il.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. "Biz - xalqlar" şüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini və insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi və daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə

Ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri-

Sizə ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və

Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təb-

riklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

ni yüksək qiymətləndirirəm. Ümidvaram ki, əməkdaşlığı-

mız həm ikitərəfli, həm də beynəlxalq müstəvidə daha da

Vəssalamu aleykum va rahmatullahi va barakatuhu.

Hörmətlə,

Zati-aliləri.

inkişaf edəcəkdir.

xosbəxtlik diləyirəm.

Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının Baş katibi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Hörmətlə,

Zati-aliləri.

Hörmətlə,

Nº 122 (6449)

Respublika Günü münasibətilə Sizi Gürcüstan hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik

Azərbaycan xalgı müstəgillik yolunda çoxlu çətinliklərdən keçdi. Bu gün Azərbaycan Respublikası inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malik-

Gürcü və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətləri və səmərəli əməkdaşlıq uzun əsrlər boyu davam etməkdədir. Biz bu gün də dostluq əlaqələrini birlikdə möhkəmləndirməyə və uğurlu strateji tərəfdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Bu isə xalqlarımızın tərəqqisi və əmin-amanlığı üçün bir zəmindir. Azərbaycanın sabitliyi və inkişafı Gürcüstan üçün həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından olduqca vacibdir.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına əmin-amanlıq, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Mamuka Baxtadze Gürcüstanın Baş naziri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza isə inkişaf, rifah arzu etməkdən şərəf və böyük məmnunluq hissi duyuram. Bu təbriklərə Cibuti Hökuməti və xalqı da qoşularaq, Azərbaycan xalqına rəğbət və dostluq duyğularını ifadə edirlər.

Son illərdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq səviyyəsinin yüksəlməsindən qürur duyuruq. Şübhəsiz ki, ölkələrimiz arasında bu əhəmiyyətli yaxınlaşma digər amillərlə yanaşı, xalqlarımızın böyük oxşarlıqlarını xarakterizə edən məhsuldar zəmin üzərində qurulmuşdur.

Zati-aliləri, Sizi əmin edirəm ki, Cibuti Hökuməti və xalqı ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək üçün hər zaman və hər cür dəstək verməyə hazırdırlar.

Cənab Prezident, bir daha Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, milli bayramınız münasibətilə ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

İsmail Ömər Qelleh Cibuti Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalgına davamlı tərəggi və ri-

Xahiş edirəm, Zati-alinizə yüksək ehtiramımı qəbul edin. Hörmətlə,

> Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt Dövlətinin Vəliəhdi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istəyirəm.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər və əməkdaşlıq əlaqələri hər iki xalqın mənafeyi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm

Hörmətlə,

Bounyanq Voraçit Laos Xalq Demokratik Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Allah Sizi qorusun.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşhal olur və şərəf duyuram.

İzzət və Cəlal sahibi olan Allahdan Zati-alinizə cansağlığı və uzun ömür, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf, rifah və ucalıq arzulayıram.

Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun! Hörmətlə.

> Seyyid Mahmud Şərif Misir Parlamentinin Birinci vitse-spikeri, Seyidlər İttifaqının sədri

Bruneyin Sultanı Müstəqillik xalqımızın ən böyük sərvətidir

Wüstəqil dövlətimizin yaranması xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, milli özünüdərkinin və oyanışının nəticəsi idi. Müstəqil dövlətimizin yaranması ilə yüz ildən artıq Çar Rusiyasının əsarəti altında galan xalgımızın dövlətçilik ənənələri bərpa olundu. Dövlətçilik tariximizdə mühüm yer tutan və onun parlaq səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 101 il ötür. 1918-ci ildə yaranmış mürəkkəb tarixi şərait zamanı qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi müstəqil dövlətimizin yaranmasında müstəsna rol oynamışdı. Xaricdə yüksək təhsil alan, Avropa və dünya mədəniyyəti ilə yaxından tanış olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etmiş, ictimaisiyasi, fəlsəfi və maarifpərvər yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhfələr vermişdilər. Məhz bu insanlar yaranmış mürəkkəb vəziyyətdə birləşərək Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni elan etdilər və Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsasını qoydular.

Hacı Həssənal Bolkiah

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər tariximizdə böyük iz buraxdı. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşması müstəqil dövlətin böyük uğurları idi. Demokratik dövlət guruculuğu, igtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. Bu qısa müddət ərzində Qərb dövlətləri ilə əlaqələr yaradıldı. Dünya sivilizasiyasına qovuşmaq üçün parlament üsuli-idarəsi təsis edilərək Azərbaycanda yaşayan bütün xalqların və siyasi partiyaların nümayəndələrinin parlamentdə təmsil olunması təmin edildi. Eyni zamanda qadınların da seçki hüququ qanunla təsbit olundu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınların seçki hüququ əldə etdiyi ilk ölkə idi. Qadınların seçki hüququ o zaman hətta hazırda inkişaf etmiş Qərb ölkələrində də tanınmırdı.

Ulu öndər Heydər Əliyev 1998-ci il

mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Məclisin təntənəli iclasındakı çıxışında deyib: "Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları - biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə gəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik".

Azərbaycan Xalq Cümhuriyyəti öz başlıca tarixi missiyasını yerinə yetirdi. Ən əsası, Cümhuriyyətin yaranması ilə vaxtilə itirilmiş dövlətçiliyimiz bərpa edil-Azərbaycanın müstəqil gələcəyinin əsası qoyuldu. Bu, xalqımızın milli mənlik şüurunun güclənməsinə də böyük təgöstərdiyi üçün bolşevik işğalından sonra da müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi.

Sovet hakimiyyəti illərində Azərbaycan 15 müttəfiq respublikalardan biri idi. Ölkə formal olaraq müstəqil, əslində isə əsarətdə idi. Bütün milli-mənəvi dəyərlərimizə qadağa qoyulmuşdu. Lakin 1969cu ildə Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra ölkədə hər şey dəyişdi.

Mənəvi dəyərlərimiz buxovdan xilas oldu, özünə qayıtdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. Ona görə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü haqlı olaraq ölkəmizin intibahının, gələcək müstəqilliyinin təməlinin qoyulduğu dövr adlandırırlar.

Nəhayət, 70 illik fasilədən sonra Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Lakin müstəqilliyimizin ilk illərində idarəçilikdə buraxılan kobud səhvlər nəticəsində dövlətimizin 1920-ci ildəki aqibəti təkrarlana bilərdi. Müstəqilliyimizi yenidən itirmək təhlükəsi 1993-cü ilin iyununda, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi.

Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya ətrafında birləşdirdi. Beləliklə, müstəqil Azərbaycan dövləti ulu öndərin şah əsəri kimi dünya birliyində özünün layiqli yerini tutdu. Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzaladı. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ili xarakterizə edərək deyib: "1993-2003-cü illər, sözün əsl mənasında, sabitlik və inkişaf illəri olmuşdur. Məhz o illər ərzində Azərbaycanda dövlətçiliyin əsasları quruldu. Sözün əsl mənasında, müstəqil dövlət quruldu. O illərdə baş-

həm siyasi, həm iqtisadi islahatlar Azərbavcanın dünva birlivinə integrasiva etmək istiqamətində atılmış addımlarını təmin etdi. O illərdə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyamız bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə

"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilirdi. Qəbul olunmuş Dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi

lanmış və bu gün uğurla davam etdirilən özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

2003-cü ildən Heydər Əliyev siyasi və igtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 16 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər etmişdir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar sahibkarlığın inkişafına güclü təkan verir. Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz". Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Qəbul edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin qarşısında duran vəzifələrdən biri də kiçik və orta sahibkarlığın inkişafı məsələsidir. Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

(davamı 3-cü səhifədə)

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qərarını alqışlayır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Respublikasının Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni "saziş"in ləğv olunmasına dair cari il 29 may tarixli qərarını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında ver alıb.

Açıqlamada bildirilib ki, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülhə və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanmasıdır. Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətlərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasından asılıdır. Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil.

AZƏRTAC

Heydər Əliyev ideyalarının uğurlu davamı meliorasiya və su təsərrüfatının dayanıqlı inkişafının təminatçısıdır

eliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən "Meliorasiya və İrriqasiya haqqında" Qanunun imzalandığı 5 iyun tarixi münasibətilə "Meliorator günü" peşə bayramının təsis edilməsi barədə möhtərəm Prezidentimiz İlham Əliyev 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanmış, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Ölkənin əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyinin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış müdrik bir şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul edildi. Bu gərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məgsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər iş-

lənib həyata keçirilmişdir. Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diggət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən son-

kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən gurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır Su Anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi gərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan Kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara ve-

Ulu öndərin tapşırığına əsasən Samur-Abseron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur. İslam İnkisaf Bankının texniki vardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nə-

Vayxır Su Anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin ma-



ra kənd təsərrüfatının, xüsusi ilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayan-

Belə bir şəraitdə — 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar agrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət

liyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır. Ulu öndərimiz Heydər Əliyev 2002ci ildə Naxcıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 825 min hektar sahədə suvarma sistemləri venidən gurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

✓alqımızın ümummilli lideri, ↑ müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişafına nail olun-

Möhtərəm Prezidentimizin rəh-



ların sosial-iqtisadi inkişafı Dövlət programlarının və "Strateji yol xəritələri"nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksəktempli bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da möhtərəm Prezidentimizin strateji kursunun dəstəkləməsində ona olan inamının böyük rolu

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irrigasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmiş-

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunluğunda suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 km-dən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmirbərpa edilmişdir.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ Kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmısdır.

15 novabr 2014-cü ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş, suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır.

Keçmiş Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələri su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016cı ildə başa çatdırılmışdır.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev 26 meliorasiya və su təsərrüfatı obyektinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun sahəyə olan diqqət və qayğısının təzahürüdür.

Dövlət başçısının ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq sərəncamlarının icrası olaraq Sabirabad rayonunun Sarxanbəyli, Moranlı. Bala Həsimxanlı. Əliləmbəvli kəndlərinin 11648 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 11,52 km uzunluğunda magistral təzvigli boru kəmərinin, nasos stansiyasının, 31 km uzunluğunda dəmir-beton üzlüklü magistral və paylayıcı kanalların qurğularla birlikdə tikintisi üzrə islər verinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil kanalının davamı olaraq onun 6.0 km-lik hissəsi qurğularla birlikdə tikilmiş-

Eyni zamanda, Sabirabad rayonunun 14319 ha və Biləsuvar rayonunun 1631 ha qış otlaq sahəsinə Kür çayından suvarma suyunun çatdırılması üçün 15 km uzunluğunda dəmir-beton üzlüklü magistral kanalın, 9,74 km uzunluğunda basaılı boru kəmərinin. 14 km uzunluğunda açıq kollektorların və 3277 pm monolit dəmir-beton üzlüklü sutullayıcı kanalın tikintisi işləri yerinə yetirilmişdir. Eləcə də Hacıqabul rayonunun Qarasu kəndinin 2720 ha veni suvarilacao torpao sahəsinə suvarma suyunun çatdırılması üçün Qarasu magistral kanalının 2,6 km uzunluğunda olan hissəsinin və 26,5 km uzunluğunda paylayıcı kanalların tikintisi tamamlanmışdır. Qazax rayonunun Qaymaqlı kəndinin 500 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üzrə müvafiq tədbirlər başa çatdırılmışdır.

raz çayının 54,2 km uzunlu-ton üzlüyə alınması işləri tamamlanmış və əlavə olaraq 13145 ha (Saatlı-2500 ha, İmişli-9645 ha və Biləsuvar-1000 ha) olmaqla, ümumilikdə 53 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılmışdır. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilmişdir. Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 37 km uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılmış-

2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin açılış mərasimi keçirilmişdir. Kanalın son 14 km-nin 5.5 km-lik hissəsinin tikintisi ilə 11788 ha (ondan 1570 hektar veni suvarılacag sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux və Goranboy rayonları ərazilərində 4695 hektar sahədə yaradılmış və Şəmkir-Samux-Goranboy magistral kanalından suvarma suyu ilə təmin edilərək yeni işə düşmüş Aqroparkla tanış olmuşdur.

Şabran rayonu ərazisində 1553 hektar sahədə yaradılmış Aqropark suvarma suyu ilə təmin edilmiş və onun ərazisində meliorativ tədbirlər aparılmışdır. Qax rayonunda yaradılan Aqroparka məxsus 1553 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikinti işləri başa çatdırılmış və 2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "Ulu Aqro" MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilmişdir.

Şəki-Oğuz rayonları ərazisində 12300 hektar sahədə yaradılması nəzərdə tutulmuş Aqroparkda salınacaq qoz və badam ağaclarının Türyançay çayından suvarma suyu ilə təmin edilməsi məgsədilə nasos stansiyasının, təzyiqli boru kəmərinin və sututumu 700 min kubmetr olan su anbarının tikintisi isləri davam etdirilmişdir.

Eyni zamanda, Xəzər rayonunun Qoşaqışlaq kəndi ərazisində 758 hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 7 km uzunluğunda təzyiqli boru kəmərinin və 50 min kubmetrlik basqılı hovuzun beton işləri tamamlanmışdır. Xəzər və Pirallahı rayonlarında yerləşən 1227 hektar torpaq sahələrinə Abseron Magistral kanalından, Xızı rayonu ərazisində yerləşən 380 hektar torpaq sahəsinə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi üçün müvafiq tədbirlər başa çatdırıl-Şirvan düzünə yeni həyat verə-

cək Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə layihə sənədlərinin hazırlanması isləri davam etdirilmisdir. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, Hacıqabul və Şamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geolojiaxtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidən gurulmasının layihə-smeta sənədləri hazırlanmış və hazırda aidiyyəti qurumlarla razılaşdırma işlə-

Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) olmaqla ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanmış və obyekt istismara verilmisdir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli Sərəncamına əsasən respublikanın 38 şəhər və rayonunun 248 yaşayış mentegesinde 8740 hektar ekin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd, 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 35 ədəd subartezian quyusunun qazılması işləri tamamlanmışdır.

Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə məqkanallarının Qudyalçay, Qusarçay, ma suyu çatdırılacaqdır. Eyni za-Vəlvələçay çayları ilə kəsişmələrindəki qurğularda və Vəlvələçay çayından sugötürücü qurğuda yaranmış qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə tikinti işləri başa çatdırılmışdır. Eyni zamanda, respublikanın Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 metr mühafizə divarlarının tikintisi işləri apa-

Dünya Bankının krediti ilə həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində respublikanın 5 rayonunda (Şabran, Siyəzən, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Lerik rayonunda işlər yekunlaşdırılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2018-ci il tarixində şəhərin icməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak et-

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsi üzrə Şabran rayonunda 4762 hektar yeni suvarılan torpaglara suvarma suyunun çatdırılması və 7172 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün suvarma və kollektor-drenaj şəbəkəsinin tikintisi işləri aparılmış-

2018-ci ildə həyata keçirilmiş yenidənqurma və tikinti tədbirləri hesabına 92284 hektar (ondan 40108 hektar yeni suvarılan) sahədə torpaqlara suvarma suyu çatdırılmış və 8860 hektar sahədə torpagların meliorativ vəziyyəti yaxşılaşdırılmış-

Bununla yanaşı, çay məcralarında 17 milyon kubmetr həcmində məcratəmizləmə, 10 min kubmetr həcmində sax-das, fasın və qabion bəndlərin quraşdırılması, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmində möhkəmləndirilmə, 2800 kubmetr həcmində daş və

manda, kanalın üçüncü növbəsinin layihə sənədlərinin hazırlanması işləri davam etdirilir. Şəmkir-Samux-Goranboy magistral kanalının keçən əsrin 80-ci illərindən tikintisi varımçıq qalmış Kür çayı üzərindəki mövcud 1-ci və 2-ci pillə nasos stansiyalarının hər birində 3 nasos agregatının guraşdırılması və 7315 metr basqılı boru kəmərinin tikintisi ilə suvarma qabiliyyəti artırılacaqdır. Bununla da Şəmkir, Samux və Goranboy rayonlarında mövcud suvarılan torpaqların su təminatı yaxşılasdırılacaqdır.

🔿 abirabad və Salyan rayonla-Orında yerləşən az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlərin aparılması istigamətində Sabirabad rayonunda işlər davam etdirilir, Salyan rayonunun 12589 hektar qış otlaq sahəsində isə kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

"Sabran, Sivəzən və Xızı ravonlarında mövcud suvarılan torpaqların su təminatının vaxsılasdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsi tərkibində Vəlvələçay-Taxtakörpü kanalında sugötürücü qurğunun tikintisi və "Şabran Aqropark" MMC-nin torpaq sahəsinə əlavə su mənbəyinin yaradılması işləri yerinə yetiriləcəkdir.

2019-cu ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır.

Yevlax, Goranboy, Ağcabədi, Füzuli, Oğuz, Şəki, Xaçmaz rayonlarında yaradılması nəzərdə tutulmus iri təsərrüfatlara və aqroparklara məxsus 21166 hektar torpaq sahələrinin suvarma suvu ilə təmin edilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqla meliorativ tədbirlərin aparılmasına başlanılmış, Qobustan (988 hektar) və Biləsuvar (1980 hektar) rayonlarında 2088 hektar sahədə yaradılacaq aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinin layihə-smeta sənədləri hazırlanır.

Araz çayının yeni qol-kanalından Saatlı, İmisli və Biləsuvar ravonları ərazilərində suvarma suyunun



beton məmulatları ilə sahilbərkitmə və daş-beton bəndlərdə 18 min kubmetr həcmində təmir işləri yerinə yetirilmişdir.

Cari ildə 1393 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılnəzərdə tutulmusdur. 25.05.2019-cu il tarixə taxıl bitkiləri 535 min hektar sahədə 1,9 dəfə suvarılmış, 73 min hektar sahədə pambiq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam

2019-cu ildə Səhmdar Cəmiyyət meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Respublikanın 41 şəhər və rayonunun 254 yaşayış menteqesinde 8362 hektar ekin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 300 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanaraq hazırda 108 ədədində qazma işləri başa çatdırılmış, 28 ədədində isə bu işlərə başlanılmış-

Şəmkir-Samux-Goranboy magistral kanalının ikinci növbəsinin tikintisinin davam etdirilərək son 8,5 km-lik hissəsinin tikintisi tamamlanmaqla Goranboy rayonunun daha 6796 ha (ondan 5743 ha yeni suvapaylanması üçün paylayıcı kanalların, o cümlədən Ağcabədi rayonunun 3800 hektara yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilir.

Möhtərəm Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət programları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Programında, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəgələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Əhməd ƏHMƏDZADƏ. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri.

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik

AZƏRTAC xəbər verir ki, Birinci vitseprezident Mehriban Əliyevanın təbrikində deyilir: "Əziz həmvətənlər, Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı gəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin".

AZƏRTAC



Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Zati-Alilərinizə müraciət etməkdə məgsədim mənim bir şair, qələm adamı kimi yaradıcılığıma yüksək dəyər verərək Azərbaycanın Xalq şairi adına layiq gördüyünüzə görə Sizə öz dərin minnətdarlığımı bildirməkdir.

Əzəli və əbədi torpaqlarımız olan Dərələyəz mahalında təvəllüd tapdığıma görə, bəri başdan qeyd edim ki, mən Azərbaycanın Xalq şairi fəxri adına layiq görülmüş ilk Qərbi Azərbaycanlıyam. Ona görə də bu ada layiq görülməyimdən xüsusi qürur duyuram. Qeyd etməyi özümə borc bilirəm ki, Zati-Alilərinizin məni belə yüksək məqama yüksəltməsi həmyerlilərim tərəfindən böyük bir rəğbətlə qarşılandı. Təmasda olduğum çoxsaylı insanlar mənə göstərilmiş bu diqqət və qayğını, eyni zamanda, onların hər birinə göstərilən sayğı kimi dəyərləndirirlər. Həm də Sizin diqqətinizə çatdırmağı dönə-dönə rica etdilər ki, zaman-zaman öz yuvalarından didərgin düşmüş insanlar ümummilli liderimiz Heydər Əliyevin müqəddəs ruhuna, onun siyasi və ən yüksək insani keyfiyyətlərinin dasıyıcısı olan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə daim sadiq olacaqlar və onları bu yoldan heç bir siyasi güvvə, kiminsə

yersiz ambisiyaları döndərə bilməyəcəkdir.

Zati-Alilərinizin heç bir siyasi partiyanın və qruplaşmanın üzvü olmayan məni, Ramiz Rövşəni, Musa Yaqubu Azərbaycanın Xalq şairi fəxri adı ilə təltif etməsi ilk növbədə doğma Azərbaycanımızın Sizin rəhbərliyinizlə sivil bir yolla inkişaf etməsinə, əsl vətəndaş cəmiyyətinin formalaşması, ölkəmizdə ədalətin, vətəndaş həmrəyliyinin bərqərar olmasına xidmət edən siyasi kursla irəliləməsinə bariz nümunədir. Siz bir daha təsdiq etdiniz ki, insanlara dəyəri ilk növbədə onların ölkəmiz garşısında göstərdikləri xidmətlərə görə müəyyən edirsi-

Möhtərəm cənab Prezident!

Sizə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məni yüksək fəxri ada layiq bildiyinizə görə öz dərin minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, bundan sonra da öz qələmimlə Azərbaycan mədəniyyətinin inkişafı və ölkəmizin tərəqqisinə var-qüvvəmlə xidmət edəcəyəm.

Dərin hörmət və minnətdarlıqla

Vahid ƏZİZ, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair. 28 may 2019-cu il.

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

İyunun 4-də Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının cari ildə ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilib, gənclərin məşğulluq, xaricdə təhsil, "GəncLik" və "YayFest" proqramları barədə fikir mübadiləsi aparılıb, 2019-cu ilin birinci yarısında görülmüş işlər barədə hesabat məruzəsi dinlənilib.

Sonra Gencler Fondunun cari il üçün fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Həmçinin gənclər təşkilatları üçün XII grant müsabigəsinin mövzuları müəyyənləşdirilib və müsabiqənin elan olunması qərara alınıb.

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Müşahidə Şurasının üzvləri - Gənclər və



İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası

Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev

AZƏRTAC

Energetika naziri vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyində vətəndaşları qəbul edib. Qəbulda Bakının Qaradağ və Nizami rayonlarından, eləcə də Şirvan şəhərindən olan 10-a yaxın vətəndaş iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin dəyişdirilməsi, qaz sayğaclarının yenilənməsi, tikinti obyektlərinin qaz təchizatı şəbəkəsinə qoşulması, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq



Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq

müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

AZƏRTAC

"Bakı Ürək Günləri" VI Beynəlxalq Kongresində 15-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcək



Azərbaycan Ürək və liyyətimizin əsas istiqamətmiyyəti (AÜDCC) iyunun 7-9-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" VI Beynəlxalq Konqresini təşkil edəcək.

Konqresin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın ürək-damar cərrahiyyəsinin inkişafına töhfə

vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. "Bakı Ürək Günləri" VI Beynəlxalq Kongresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Ürək Günləri" VI Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin XV Konfransı da təşkil olunacaq.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti hər iki ildən bir "Bakı Ürək

Bundan başqa "Bakı Günləri" Beynəlxalq Kongresini təşkil edir.

> "Ölkəmizdə fəaliyyətə başlayandan sonra bizim istəyimiz o idi ki, kardiocərrahiyyə sahəsində çalışan insanlar bir təşkilatda birləssinlər və dünyadakı inkişaf etmiş mərkəzlərlə əlaqələrini qursunlar, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti Dünya Ürək-Damar Cərrahları Cəmiyyətinin bir hissəsi olsun. Fəa-

Damar Cərrahiyyəsi Cə- lərindən biri də müxtəlif səviyyədə konfranslar, kongreslər, seminarlar təşkil etməkdir. Bunlardan ən böyüyü, artıq ənənəyə çevrilmiş "Bakı Ürək Günləri"dir".

Bu il Beynəlxalq Konqresin altıncı dəfə keçiriləcəyini deyən Kamran Musayev bu dəfə də konqresin ənənəyə uyğun olaraq, ölkə səhiyyəsində və kardiologiyasında özünəməxsus yer tutacağını bildirib. "VI Kongresin daha bir

əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı da bizim "Bakı Ürək Günləri" ilə birlikdə baş tutacaq. Bu da bizim beynəlxalq əlaqələrimizin inkişafı cəhətdən çox müsbət göstəricidir və artıq Azərbaycan səhiyyəsinin, Azərbaycan ürək-damar cərrahiyyəsinin də beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir".

Dünyanın 15-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirak edəcəyi konqres zəngin proqramı ilə fəralənir.

"Üç gün müddətində 6 təşkil edəcəyik. Kurslar həkimlər, kardioloq-



pevtlər, təcili yardım həkimləri və tibb bacıları üçün təşkil olunacaq. 13-dən çox sessiyada biz kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən son nailiyyətləri bu sahənin dünyadakı ən aparıcı mütəxəssisləri ilə müzakirə edəcəyik. 15-dən çox ölkədən - ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Rusiya, Türkiyə və İrandan ən aparıcı mütəxəssislər tədbirə dəvət olunublar. Onlar öz təcrübələrini bizim yerli həmkarımızla bölüşə-

lar, kardiocərrahlar, tera- cəklər", - deyə Kamran Mu-

sayev bildirib. Professor onu da qeyd edib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında "Bakı Ürək Günləri" VI Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və kongresə 24 kredit balı verilib. Bu o deməkdir ki, kongresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 kredit balının 24-nü toplamaq olar. **AZƏRTAC**

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barada AZƏRTAC-a QMİ-dən məlumat verilib.

Təbrikdə deyilir ki, əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bavram səadətinə govusmağa nail olublar. Qoy İslam dininə ehtiramını nümayiş etdirən, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vuran xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.

Mərhəmət, savab və ülfət ayı olan Ramazan bəşər övladına dözüm, xeyirxahlıq və yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.

Allah Təbarəkə və Təala-



nın lütfü və mərhəməti sayəsində Ramazan bayramını garşılayan xalgımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaglarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövge və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz

səylər göstərən, dövlətçilik tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.

"Bir daha əziz bayram -Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi gəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi səhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!", deyə təbrikdə bildirilir.

Müdafiə Sənayesi Nazirliyi ilə İtaliyanın "Leonardo" şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 4-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan "Leonardo"nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən AZƏR-

TAC-a bildiriblər ki, görüşdə Yəhya Musayev Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Nazir müavini MSN-in fəaliyyət istiqamətlərindən və əldə olunan uğurlardan danışıb. Yəhya Musayev "Leonardo" şirkətinin ötən il Bakıda keçirilən "ADEX-2018" sərgisində iştirakından məmnunluğunu

Görüşdə MSN ilə "Leonardo" şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə edilib. "Leonardo" şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danısıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Lorenzo Mariani "Leonardo" şirkətinin Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya-Azərbaycan münasibətlərinə uyğun səviyyədə da-



vam etdirmək və bu sahəyə töhfə vermək niyyətində olduqlarını bildirib. Görüşdən sonra nümayəndə heyəti MSN-in "İqlim" Elmi İstehsalat

Müəssisəsində olub. Qeyd edək ki, "Leonardo" şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan mü-

AZƏRTAC

Müstəqillik xalqımızın ən böyük sərvətidir

(əvvəli 1-ci səhifədə)

Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" fərmana əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarlığın inkişafı, iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsi-

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2018-ci ildə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi" açılıb. Bu il yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılan "Azərbaycan Ticarət Evi" ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.

2019-cu il Azərbaycan üçün mühüm sosial-iqtisadi islahatların reallaşdığı il kimi tarixə yazılacaq. Təkcə fevral ayında bunu əsaslandıran amillərə nəzər salsaq görərik ki, Prezident İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasını, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsini təmin edib. Bütün bunlar Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsinə aid olan məsələlərdir. Bir sözlə desək, 1993-2003-cü illər Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdirilməsində həlledici rol oynamışdır. Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk, onu yaşadırıq. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük.

Müstəqillik xalqımızın böyük sərvətidir. Bu gün Azərbaycanın dünya birliyindəki yerini, hadisələrə münasibətini, siyasi və iqtisadi kursunu təhlil edəndə ölkəmizin tam müstəqil siyasət yeritdiyini əminliklə söyləyə bilərik.

Rafiq QARAYEV, RR Şirkətlər qrupunun rəhbəri.

RESPUBLİKA 5 iyun 2019-cu il

Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr beynəlxalq aləmdə modeldir

Bakıda keçirilən "Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun bascılıq etdiyi nümayəndə heyəti ilə iyunun 4-də Ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Ədliyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığın vurğulandığı görüşdə forumun ədliyyə sahəsində birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan nailiyyətlərin geniş auditoriyaya, o cümlədən beynəlxalq aləmə təqdim edilməsində mühüm əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə reallaşdırılan islahatlarda Dünya Bankının

Dünya Bankının təşkilatçılığı ilə dəstəyini vurğulayıb, dövlətimizin baş çısının ədliyyə və məhkəmə sisteminin inkişafında mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının icrasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını və garşıda duran vəzifələrin yerinə yetirilməsində, xüsusilə "Elektron məhkəmə" informasiya sisteminin tam tətbiqində Dünya Bankının iştirakının əhəmiyyətini qeyd edib.

> Dünya Bankının Azərbaycanla əlagələrinin çox uğurlu olduğunu söyləyən xanım M.Tembon ölkəmizin nümunəvi tərəqqisini qeyd edib, məhkəmə-hüquq islahatlarının davam etdirilməsində Azərbaycan Prezidentinin siyasi iradəsini vurğulayaraq birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan nailiyyətləri, o cümlədən ədalət mühakiməsinin səmərəliliyinin xeyli artmasını, elektron məhkəmənin tətbiqini alqışlayıb. Qeyd edib ki, Bankın ədliyyə sahəsindəki layihələri dünyada model layi-



hə kimi qiymətləndirilərək digər dövlətlər üçün nümunəyə çevrilib. Həmin layihələr apreldə Vaşinqtonda keçirilən təqdimat zamanı çox böyük təəssüratla qarşılanaraq Azərbaycan nailiyyətlərinin təqdirəlayiq olduğu vurğulanıb. Ölkəmizin müsbət təcrübəsindən yararlanmag ücün digər dövlətlər tərəfindən Dünya Bankına müraciətlər edilir.

M.Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını bildirərək Bankın yeni regional direktoru Sebastian Molenösü təqdim edib.

Nazir M.Tembona səmərəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib, S.Molenösə uğurlu fəaliyyət arzulayıb.

S.Molenös birgə layihələrin uğurlu nəticələrinin şahidi olduğunu bildirərək, Dünya Bankının məhkəmə-hüquq islahatlarına dəstək göstərməyə hazır olduğunu və səmərəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

AZƏRTAC

"Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forum keçirilib

təşkilatçılığı ilə "Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forum keçiri-

AZƏRTAC xəbər verir ki, Forumda 120-dən çox nümayəndə, o cümlədən Nazirlər Kabinetinin məsul şəxsləri, Milli Məclisin deputatları, hökumət üzvləri, digər dövlət qurumlarının, məhkəmə hakimiyyətinin yüksək səviyyədə təmsilçiləri, elm və təhsil müəssisələrinin rəhbərliyi, diplomatik korpusun, biznes birliklərinin, vətəndaş cəmiyyətinin, Dünya Bankının nümayəndələri iştirak ediblər.

Tədbir ədliyyə sektorunda islahatların icrası zamanı qazanılan uğurların geniş auditoriyaya çatdırılmasına, Dünya Bankının Azərbaycan ilə əməkdaşlığının müsbət nəticələrinin dayanıqlılığını təmin edəcək gələcək çağırışlara və növbəti addımlara dair fikir mübadiləsinin aparılmasına həsr olunub.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon forumda çıxış edərək Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığı qeyd edib, ədliyyə sistemində birgə həyata keçirilən uğurlu layihələr barədə məlumat verib. O, Azərbaycanın ədlivvə sektorunun tərəqqisindən, nailivvətlərindən və bu sektorun müasirləşdirilməsi planlarından danışıb. Qeyd edib ki, Azərbaycan ədliyyə sektorunun müasirləşdirilməsi ilə bağlı böyük uğurlar qazanıb. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan məhkəmələrin sə-



mərəliliyi, şəffaflığı, əlçatanlığı baxımından böyük nailiyyətlərə imza atıb. Bir çox elektron ədliyyə xidmətləri artıq digər ölkələrdə tətbiq edilir. Elektron məhkəmə texnologiyalarının istifadəsi məhkəmə strukturlarının məhsuldarlığını üç dəfə artırıb, bu sahədə vəsaitin qənaət edilməsinə imkan verib. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həmçinin ədliyyə sektorunda özünü dünyaya tanıtdırmağa imkan verir. Bir çox ölkələr ədliyyə sahəsində Azərbaycanın müsbət təcrübəsini bölüşməsi üçün Dünya Bankına müraciət edirlər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı bir sıra fərmanlar imzalayıb. Bu sahədə aparılan uğurlu islahatlar məhkəmələrə əlçatanlığı təmin edib, süründürməçiliyin azaldılmasına müsbət təsir göstərib, xidmətlərin səmərəliliyini artırıb. Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən bir sıra mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Dünya Bankı Azərbaycanın ədliyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işləri və qazandığı uğurları təqdir edir. Bank mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihələri çərçivəsində müasirləşmə proseslərinə dəstək göstərməyə çalışır. Dövlət başçısı, müxtəlif qurumların rəhbərləri ədliyyə sektoru, ümumiyyətlə Azərbaycanın inkişafına qayğı ilə yanaşırlar. Bu müasirləşdirmə proseslərinin növbəti mərhələsi "Elektron məhkəmə" sisteminin bütün ölkə ərazisində tətbiqini, qadınlar və gənclər üçün ədliyyə xidmətlərinə çıxış imkanlarının təkmilləşdirilməsini, biznes üçün mübahisələrin alternativ həlli mexanizmlərinin təşviqi istiqamətində işlərin görülməsini nəzərdə tutur.

Sonra layihənin nəticələrinə dair videoçarx

nümayiş etdirilib.

Tədbir Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvinin moderatorluğu ilə "Azərbaycanda ədliyyə sektorunda aparılan is-



lahatlar çərçivəsində əldə olunan uğurlar, qarşılaşmış çətinliklər, eləcə də gələcək çağırışlar və növbəti addımlar" mövzusunda panel müzakirələrlə davam edib.

Müzakirələrdə Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Azərbaycanda ədliyyə sektorunda islahatların uğurlarına, problem və yeni çağırışlara həsr olunmuş müzakirələrin bu sahədə inkişafa əlavə təkan verəcəyinə əminliyini bildirib. Nazir qevd edib ki. Azərbaycan ücün demokratik inkişaf yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq prinsiplərə uyğun olaraq tamamilə yenidən qurulub. Üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb, şəffaf prosedurlarla hakim seçimi aparılıb, məhkəmə nəzarəti institutu təsbit edilib, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına tam uyğunlaşdırılması məqsədilə müasirləşdirilməsi işinə başlanılıb. Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan müstəqil qurum - Məhkəmə-Hüquq Şurası yaradılıb, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər məhz onun səlahiyyətinə aid edilib. Məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın asanlaşdırılması məqsədilə bir çox yeni məhkəmələr təsis edilib, o cümlədən bölgələrdə apellyasiya və iqtisad məhkəmələri yaradılıb. İnsan hüquqlarının müdafiəsində mühüm rol ovnavan inzibati ədliyyə fəaliyyətə başlayıb, hakimlərin və məhkəmə aparatı işçilərinin sayı iki dəfə artırılıb. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyə mütərəqqi əlavə və dəyişikliklər edilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri mütəmadi genişləndiri-

Nazir uğurlardan danışarkən Dünya Bankı ilə birgə həyata keçirilən layihələr nəticəsində əldə edilmiş nailiyyətləri xüsusi vurğulayıb. Diggətə çatdırıb ki, bu layihə çərçivəsində inşa olunmuş yeni, müasir binalar dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə bütün zəruri infrastrukturla təchiz olunub. Hazırda 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub. "Elektron məhkəmə"nin bir çox komponentləri hazırda uğurla tətbiq olunur.

Qeyd edilib ki, Dünya Bankı ilə layihələr çərçivəsində mübahisələrin alternativ həlli sisteminin yaradılması, vəkillik institutunun, ədliyyə və məhkəmə qurumlarının institusional və idarəetmə potensialının gücləndirilməsi, pulsuz hüquqi yardımın göstərilməsi və sair üzrə tədbirlər görülüb, ədliyyə islahatlarına dəstək göstərilərək müxtəlif sahələr üzrə beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr hazırlanıb. Həmçinin əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş və səkkizinci ildir ki, fəaliyyət göstərən məhkəmə sisteminin Vahid Elektron Portalı mühüm əhəmiyyətə malikdir. Məhkəmə fəaliyyətində şəffaflığın təmin olunmasına xidmət edən və funksionallığı ilə fərqlənən bu portal vasitəsilə vətəndaşlar məhkəmələr və hakimlər haqqında dolğun məlumatlar ala, məhkəmələrə elektron müraciət edə, məhkəmə sənədlərinin nümunələri ilə tanış ola və onun digər imkanlarından istifadə edə bilərlər.

Təsadüfi deyil ki, Dünya Bankı həyata keçirilən birgə layihəni ən uğurlu layihələrindən biri kimi qivmətləndirib. o cümlədən "Vətəndaslara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məgsədilə innovativ üsulların yaradılması və tətbiqi" nominasiyasının qalibi elan edib. Bütün bunlar layihə çərçivəsində görülən işlərin uğurlu nəticəsinin real təzahürüdür. Nazir bu uğurların əldə edilməsində böyük zəhməti olan



Dünya Bankının nümayəndələrinə minnətdarlığını bildirib.

Bu gün ədliyyənin digər sahələrində də elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini deyən Fikrət Məmmədov bəzi yenilikləri diqqətə çatdırıb. Bildirib ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi "Elektron notariat çantası" hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. Digər yenilik elektron ədliyyə köşküdür. Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Bu köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Bu qurğular video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk artıq hava limanında quraşdırılaraq ikinci aydır ki, istifadəyə verilib. Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. Həmçinin dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəli təşkili məqsədilə probasiya xidməti yaradılıb. Azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub və bir il ərzində 1500 məhkuma elektron qolbaqlar tətbiq olunub. Bu yeniliklər qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa səbəb olub.

Fikrət Məmmədov deyib ki, ölkəmizdə həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Ədliyyə Nazirliyinin müsbət təcrübəsi yayılır və Azərbaycan müxtəlif mükafatlara layiq görülür. Hakimliyə namizədlərin seçimi qaydası Avropa Şurası və

Avropa İttifaqı tərəfindən tam səffaflığına görə müsbət nümunə kimi digər dövlətlərə tövsiyə olunub. Ölkəmiz Avropa Şurası tərəfindən həyata keçirilən müsabiqədə "Məhkəmənin nəbzi: idarəetmədə ingilab" adlı layihə ilə iştirak edərək "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülüb.

Nazir diqqətə çatdırıb ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ictimai həvatın bütün sahələrində əhəmiyvətli nailiyvətlərə imza atılır, mühüm transmilli və regional layihələr uğurla həyata keçirilir. Dünya Bankının "Doing Business 2019" hesabatında ölkəmiz 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib və ən islahatçı 10 dövlət sırasına daxil olub. Bu gün ölkəmiz yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əlivevanın təsəbbüsü ilə vətəndasların rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı sosialyönümlü mühüm tədbirlər həyata keçirilir.

Diggətə çatdırılıb ki, dövlətimizin başçısının "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı məhz ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsidir. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəvvən etməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan Fərman müstəsna əhəmiyyətə malik proqram xarakterli "vol xəritəsi"dir. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçilik hallarının aradan galdırılması, hakimlərin iş yükünün azaldılması və sair problemlərin həllində

qarşıya mühüm vəzifələr qoyub. "Xüsusilə bu vəzifələr sırasında Dünya Bankı ilə birgə işlədiyimiz "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin tam tətbiqi, ədliyyə və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi barədə aidiyyəti dövlət orqanları qarşısında konkret vəzifələr qoyulub. Fərmanla verilmiş tapşırıqların icrası çərçivəsində mühüm qanun layihələri paketi hazırlanaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib və artıq müzakirə olunub. Fərmanla qarşıda qoyulan məsələlərin aktuallığı və ictimai əhəmiyyəti nəzərə alınaraq onun icrasından irəli gələn məsələlər üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirələr keçirilir. Bugünkü forum da bu işə əlavə təkan verəcək. Əminəm ki, qarşımızda qoyulmuş vəzifələrin müasir çağırışlara uyğun həyata keçirilməsində etibarlı tərəfdaşımız olan Dünya Bankının dəstəyi xüsusi əhəmiyyət kəsb edəcək və Azərbaycan ədliyyəsinin inkişafına mühüm töhfə olacaq", - deyə Ədliyyə naziri Fikrət Məmmədov vurğulayıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın davamlı tərəqqisi və inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə reallaşdırılan islahatların məhkəməhüquq sahəsini də əhatə etdiyini bildirib. Qeyd edib ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə dair Fərman məhkəmələrin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu Fərmanın məqsədi cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, vətəndaşların məhkəmə fəaliyyətinə inamının

gücləndirilməsidir. Evni zamanda. Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üzərində iş aparır. Məhkəmə fəaliyyətinə müdaxilənin qarsısını almaq ücün mexanizmlərin təkmilləşdirilməsi planlaşdırılır, hakimlərin sayının artırılması nəzərdə tutulur. Aparılan bu islahatlar Azərbaycanda ədalət mühakiməsinin inkişafına xidmət edəcək, vətəndaşların hüquqlarının məhkəmələr tərəfindən mükəmməl şəkildə qorunacağına mühüm töhfə verəcək.

Panel müzakirələrdə İqtisadiyyat nazirinin üavini Rüfət Məmmədov bildirib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı istiqamətində köklü islahatlar həyata keçirilir. Ölkəmizdə məhkəmələrin əlçatanlığı sahibkarlıq fəalivvətini daha səmərəli edir. Bu, hər bir sahibkar üçün vacibdir. Çünki digər peşə mənsubları kimi sahibkarlar da məhkəmələrə müraciət

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, Ədliyyə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının tətbiqi sahəsində ən qabaqcıl qurumlardan biridir. Ədliyyə sistemində tətbiq olunan müasir informasiya texnologiyaları hər bir qurum üçün vacibdir. Bu gün Azərbaycan ədliyyəsində ən müasir texnologiyalar tətbiq edilir. Azərbaycan ədliyvəsində ən müasir informasiya texnologiyalarının tətbiqi digər ölkələrin də diqqətindədir və müsbət qarşılanır.

Tədbirdə, həmçinin Ədliyyə nazirinin müavini, layihə rəhbəri Azər Cəfərov "Ədliyyə sahəsində Dünya Bankı ilə səmərəli əməkdaşlıq" mövzusunda çıxış edib. Layihənin əlaqələndiricisi, Avropa Şurasının Ədalət Mühakiməsinin



Səmərəliliyi üzrə Avropa Komissiyasının Prezidenti Ramin Qurbanov, Dünya Bankının "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsinin informasiya texnologiyaları üzrə baş məsləhətçisi Qoran Edström ədliyyə sektorunda vətəndaşlara xidmətlərin göstərilməsində birgə nailiyyətlər barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda "Elektron məhkəmə" informasiya sisteminin ayrı-ayrı komponentləri əyani nümayiş etdirilib. Məlumat verilib ki, bu sistem elektron sənəd dövriyyəsini, o cümlədən iddia ərizələrinin elektron qaydada verilməsini təmin edir, məhkəmə xərclərini onlayn ödəmək, baxılan işlər və çıxarılan gərarlar barədə məlumat əldə etmək imkanı verir, məhkəmə proseslərinin audio-video yazılışını aparır, video-konfrans vasitəsilə proses iştirakçılarının uzaqdan dindirilməsini təmin edir, həmçinin məhkəmə idarəçiliyi işini əhəmiyyətli dərəcədə asanlaşdırır.

AZƏRTAC



Bakt, sabatan xegir...







NƏSİMİ RAYONU

ünya var olandan Böyük Yaradan canlıların ən şərafətlisi, əşrəfi olan insana ağıl, şüur, bunların da timsalında qurub-yaratmaq istedadını bəxş edib. Bir çox ali keyfiyyətlərlə yanaşı, insana xas olan bu xüsusiyyətlər, varlığı ilə aləmdə vəsfəgəlməz gözəllik yaradan bəşər övladının ruhunda, qanında-canında doğulub.

O, bütün şüurlu həyatı ilə doğma vətən torpağında xariqələr yaratmaq üçün daim çalışır, fəaliyyət göstərir. Bitib-tükənməyən qayğılar, çalışmalar da məhz doğma yurdla, onun tarixi taleyi ilə bağlı olur. Bəşər övladı bununla da tarixin səhifələrinə öz rəşadətini, vətən təəssübündən doğan şücaətini həkk edir. İctimai maraqlar, vətəndaş cəmiyyətinin yaranması və inkişafı da məhz insan zəkasının işığından güc alır. Bu sadə həgiqətlər, həyat gerçəklikləri yazımızın mövzusu olan bir məkanın simasında ifadə edəcəyimiz fikirlərin təsviri, əsas ideyası ilə bağlıdır. Beləliklə, yazın bu sabah çağında Səbailin bir qanadına söykənən Nəsimiyə yol başladıq...

Qədim və zəngin tarixə malik olan Bakının mərkəzi ərazilərindən biri də Nəsimi rayonudur. Bu rayon da özünün maraqlı, zəngin həyatı ilə göz-könül yaddaşımızda yaşayır. Hər səhər üfüqdən boylanan Günəş öz iliq nəfəsini, qızılı saçaqlarını çoxlu sayda elm, təhsil, mədəniyyət, səhiyyə ocaqlarının, gözoxşayan mənzərələrin, yaşıllıqlar qoynunda bu füsunkarlığa xüsusi ahəngdarlıq verən tikililərin başı üstündən səxavətlə səpələyir, sanki nur içində cilvələnən bağlara, yaşıl meydançalara bir özgə gözəllik bəxş edir.

Mənə görə, hər hansı bir yaşayış məskəni, məkanı da özünün təbiəti - güllü-çiçəkli yaşıl ormanları, xırdaca bir daşın arasından sıyrılıb çıxan sısqa otu ilə də canlıdır. Onlar da insan kimi nəfəs alır, yaşayır, amma baxımsızlığa qarşı küskün olur, insanlardan küsür, inciyirlər. Onları duymamaq, baxımsız qoymaq təbiətin qoynunda olan bütün canlıları zaman-zaman məhvə aparar. Demək. canlı olan hər bir maddi varlığın da öz adı ilə yaşaması təbiidir. Haqqında söhbət açdığımız bu məkan, bu ərazi də bitirib-yetirdikləri, daşı-torpağı ilə canlıdır. Onun da təbiəti insan oğlunun daim qurub-yaratması, əllərinin şəfqətilə həyata gü-

"Səbail", "Yasamal", "Nərimanov" rayonlarının ərazisi hesabına yaradılan bu məkan 1969-cu ildə ravon statusu qazanmışdır. Bu il ravonun 40 vası tamam oldu. Bu rəqəm elə də bövük bir zamanı əhatə etməsə belə, onun da yaşı, yarandığı tarix yaddaşımızda közərir. Bu rayon da zəhmət-

keş, təəssübkeş, yurdsevər insanların gücü, qüdrəti sayəsində günü-gündən özünün yeni inkişafına qədəm qoyur.

İlk olaraq onu qeyd edək ki, Nəsimi rayonu paytaxtın giriş qapısı sayılır. Bu onunla əlaqədardır ki, Bakının giriş qapıları hesab edilən Dəmiryol sərnişin vağzalı bu rayonda yerləşir. Bakı Metropoliteninin "28 May", "C.Cabbarlı", "20 Yanvar" və "Memar Əcəmi" stansiyaları Nəsimi rayonunun ərazisindədir. Rayonun ərazisi 10 kvadratkilometrdir. Bu gün rayonda 10-dan çox istirahət parkı vardır. Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə Bakıda birincidir. Rayonda 8 ali təhsil müəssisəsi, onlarla ümumtəhsil məktəbi və uşaq bağçası fəaliyyət göstərir.

Bakının mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına böyük təsir göstərmişdir. Burada insan zəhmətilə gurulan, yaradılan, yenidən bərpa olunan nə varsa, rayona bir əzəmət, yaraşıq verir. Onu da qeyd etmək lazımdır ki, ötən əsrin 70-ci illərindən ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın, mədəniyyətin yüksəlişi dövrü başlamışdır. Bu gün də rayon icra hakimiyyəti ərazidə abadlıq-quruculuq işlərinin aparılmasını hər vaxt diqqətdə saxlayır. İcra hakimiyyəti tərəfindən həyata keçirilən layihələrin, görülən işlərin məcmusu ilə tanışlıq - operativlik, işgüzarlıq bizdə razılıq hissi yaratdı. Bu üzağardan işlər aylar içrə, il ərzində nəzərdə tutulan iş planına əsasən genişmiqyaslı fəaliyyət də yazımızın ərsəyə gəlməsinə böyük bir stimul verdi.

Rayonun həyatı ilə yaxından tanış olduqca burada işlərin hər zaman öz axarı ilə getdiyini gördük. Məlum oldu ki, iqtisadi durumun yaxşılaşmasından ötrü icra hakimiyyəti özünün daxili imkanlarından istifadə etməklə biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmiri və yenidən gurulması işləri də uğurla davam etdirilir. Bütün bunlar rayon əhalisinin maddi rifahının, rahatlığının təmin olunması istiqamətində görülən işlərin əsasını təşkil edir.

Bu gün rayonun əhatə etdiyi ərazini göz önündə canlandıranda qarşımızda gözəl bir panoram açılır. Bir çox mədəni-maarif müəssisələri, o cüm-

lədən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatri, Heydər Əliyev adına Saray, Heydər Əliyev adına İdman - Konsert Kompleksi, H.Sarabski adına Mədəniyyət Evi, bir çox kitabxanalar, "Nizami", "Vətən", "Dostluq" kinoteatrları, ümummilli lider Heydər Əliyevin, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, İmadəddin Nəsiminin, Koroğlunun, Səməd Vurğunun abidələri rayonu olduqca əzəmətli göstərir. Maraqlıdır ki, bir çox qədim və mühüm əhəmiyyət kəsb edən inzibati binalar - Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Sirkinin əsas binası, Azərbaycan Dövlət Musiqi Akademiyası, Bakı Dəmiryol Vağzalı, geyd etdiyimiz kimi, bir çox kinoteatrlar da bu rayonun ərazisində yerləşir. Bu ərazidə çoxlu sayda elmi-tədqiqat institutları, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.

Sözümüzün bu məgamında onu da xatırlatmağı vacib sanırıq ki, ölkə başçısı cənab İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı 15 noyabr 2018-ci il tarixində Sərəncam imzalamışdır. 11 yanvar 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi haqqında imzaladığı Sərəncam da xalqımız tərəfindən böyük rəğbət və sevgi ilə qarsılanmışdır. Ölkəmizin hər yerində bununla bağlı bir çox elm, mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Belə ki, böyük Azərbaycan dühasının yaradıcılığı, əsərləri yenidən tədqiq olunur, şeirlərinin fəlsəfi mənası, ideya-mahiyyəti gənc nəslə öyrədilir. Bu sərəncamlardan ruhlanan Nəsimi rayon ictimaiyyəti də "Nəsimi ili"nin təntənəsini daha böyük şövqlə, fərəhlə yaşayır, bir-birindən maraqlı keçən tədbirlərdə böyük dühaya olan sevgilərini bildirirlər. Bir sözlə, Nəsimi rayonunun əhalisi - elm-təhsil ocaqlarının müəllim-tələbə heyəti, ziyalılar, məktəblilər fərəh hissilə şairin adına layiq proqramlar hazırlayaraq, xalqa nümayiş etdi-

Böyük dühanın adını daşıyan Nəsimi rayonu bu gün özünün vüsətli inkişaf dövrünü yaşayır. Bu, ilk növbədə yaraşıqlı, möhtəşəm rayonun hüsnündə, bütün sahələrdə görülən işlərin uğurunda, xalqın mənəvi yüksəlişində özünü büruzə verir. Hər açılan yeni sabah, doğulan gün bu yerin tarixinə xoş bir hadisə, tarixi gün kimi yazılır. Rayonun sakinləri də bu yenilikdən, gözəllikdən vəcdə gələrək daha səylə işləyir, çalışır, hər açılan sabahlardan bir özgə məhəbbətlə zövq alır-

İşıqlı, ümidli aylar, illər arzusuyla:

Şəfəq NASİR, "Respublika".









Gənc əsgərlər hərbi and içdi

2019-cu il iyunun 1-də Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilmişdir.

Dövlət himninin səslənməsi

ilə başlayan mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkisafı istigamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müa-



sir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd etmişlər. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyini xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayacaqlarına əminlik

ifadə edilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin səxsi hevətinin ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınması uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanmışdır. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nın Sərhəd Qoşunlarına həvalə olunmasının şərəf və qürur olmaqla yanaşı, eyni zamanda, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə ali etimadının ifadəsi kimi dəyərləndirilmişdir.

Cıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərlivinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin kesivində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmış-

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.

İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) üzvlərinin iştirakı ilə Seminar

Bakı şəhəri Sabuncu Məhkəmə Kompleksində Azərbaycan Respublikasının İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin, apelyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarının və inzibati-iqtisadi məhkəmələrin hakimlərinin iştirakı ilə respublika ədliyyəsinin, məhkəmə sisteminin inkişafında yeni mərhələnin və inzibati-iqtisadi islər üzrə məhkəmə təcrübəsinin öyrənilməsinə həsr edilmiş seminar keçirilmişdir.

İclası giriş sözü ilə Azərbaycan Respublikasının İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyasının) və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir. Səadət Bəktaşi bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq sistemi hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər daha da inkişaf etdirilmiş, Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmişdir. Bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür. Cənab Prezidentin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan ardıcıl tədbirlərin davamının bariz nümunəsi olaraq "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac vermişdir. O cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin



təşviqini şərtləndirmişdir. Fərmanda müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırılması vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuş, aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Daha sonra Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Zaur Məmmədov məhkəmə-hüquq sistemində aparılan islahatlar haqqında məlumat verərək bildirmişdir ki, cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərin, "Elektron Məhkəmə" informasiya sisteminin yaradılmasının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genisləndirilməsinə xidmət edir.

Z.Məmmədov bildirmişdir ki, məhkəmələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, yeni məhkəmə binalarının inşası, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmaları da xüsusi diqqət mərkəzindədir. Bu sahədə Dünya Bankı ilə birgə uğurlu layihələr həyata keçirilərək 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, 16 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilmişdir.

Ekspertlər - Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Xəqani Məmmədov və Zakir Quliyev inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə qarşıya çıxan problemlər haqqında məlumat vermiş, mövcud məhkəmə təcrübəsi müzakirə edilmiş, bununla bağlı müzakirələr aparılmışdır.

Daha sonra ekspert - Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov "Azərbaycan Respublikasında inzibati hüququn islahatı, inkişaf və perspektivlər" mövzusunda məruzə etmiş, mövzü ətrafında müzakirələr aparılmışdır.

Tədbirin yekununda seminar iştirakçıları konkret hallarla bağlı ekspertlərə suallar vermiş və bununla bağlı fikir mübadiləsi aparılmış, tövsiyələr verilmişdir.

> Söhrab SƏFİYEV, "Respublika".

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

Azərbaycanı beynəlxalq internet Telecom" şirkəti, Qazaxıstan tərəfdən şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom" şirkətinin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi "Azerbaijan Digital HUB" programı və program çərçivəsində həyata keçirilən Transxəzər magistralı layihəsi xarici mətbuatın diqqətindədir.

Transxəzər magistralı layihəsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sazişin imzalanması və hər iki dövlət tərəfindən təsdiqlənməsi barədə xəbər Çinin Hong Kong şəhərində fəalliyyət göstərən və bu ölkənin qlobal "Bir Kəmər Bir Yol Təşəbbüsü" layihəsi barədə xəbər, təhlil, müxtəlif baxış bucaqlarının təqdim olunduğu "Belt and Road News" portalinda verilib.

Məlumatda Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiberoptik magistral kabelin çəkilməsini nəzərdə tutan dövlətlərarası sazişin Qazaxıstan hökuməti, daha öncə isə Azərbaycan Respublikası tərəfindən təsdiq edildiyi, layihənin Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru "Bakcell" şirkətinin törəmə müəssisəsi olan "Azer-

isə telekommunikasiya operatorları olan "Transtelecom" və "KazTransCom" şirkətləri tərəfindən icra edildiyi qeyd olunur. Bildirilir ki, layihənin məqsədi Azər-



baycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması, Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir. Layihənin Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative" (BRI) layihəsinə də öz töhfəsini verəcəyi və Azərbaycanı "Belt and Road İnitiative" (BRİ) layihəsinin telekommunikasiya dəhlizinə

çevriləcəyi qeyd olunur. "Digital HUB" programına hazırda Asiya regionunun böyük dövlətləri tərəfindən mühüm maraq vardır. Bu yaxınlarda Çinin paytaxtı Pekin şəhərində keçirilmiş "Bir Kəmər Bir Yol" 2-ci Beynəlxalq Forumu çərçivəsində "AzerTelecom" və Çinin telekommunikasiya nəhəngi "China Telecom" arasında bağlanmış Əməkdaşlıq barədə Memorandum da Çin şirkətlərinin bu layihəyə

marağını göstərir. Qeyd edək ki, "Digital HUB" programı özündə Azərbaycanın Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevrilməsi, ölkədə milli rəgəmsal ekosistemin, innovasiya mühitinin inkişafını nəzərdə tutur. Programın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, startapların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Program ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

Əli SADIQOV, "Respublika".

RESPUBLİKA 5 iyun 2019-cu il

İlk dəfə elmi dövriyyəyə daxil edilən tarixi sənədlər işığında ERMƏNİSTANIN TƏŞƏKKÜLÜ VƏ İRƏVANIN ERMƏNİLƏRƏ VÉRİLMƏSİ MƏSƏLƏSİ

(1918-ci İLDƏ İRƏVAN BÖLGƏSİNDƏ ERMƏNİ DÖVLƏTİ NECƏ VƏ HANSI ÖHDƏLİKLƏR QARŞILIĞINDA YARADILDI?)

(əvvəli 2 iyun tarixli sayımızda)

Ə.Hüseynzadə və Ə.Ağaoğlunun Ənvər və Tələt paşalara göndərdiyi müraciətdən bir gün sonra, 1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər paşaya böyük bir müraciətlə çıxış etdilər. Müraciətdə, Azərbaycan nümayəndələrinin Trabzon konfransının ilk günlərindən başlayaraq bütün siyasi məsələlərdə Osmanlı hökumətinin yeritdiyi siyasətə uyğun hərəkət etmək haqqında qərar qəbul etdikləri, bu günə qədər də həmin qərarlarını icra etdikləri və bundan sonra da ona sadiq olacaqları vurğulandıqdan sonra qeyd edilirdi ki: "Cənubi Qafqaz nümayəndə heyəti Trabzonu tərk etdiyi zaman müsəlman nümayəndələrinin Osmanlı heyət rəhbəri Rauf bəydən və Qafqaz cəbhəsi komandanı Vehib paşadan aldıqları tapşırıqlara görə, Osmanlı hökumətinin Cənubi Qafqaza yönələn ərazi tələbləri Brest-Litovsk müqaviləsinin müəyyən etdiyi sərhəd dairəsində idi. Bu zaman Qafqazın müsəlman əhalisinin Türkiyəyə yönələn ilhaq tələblərinə qarşı Osmanlı hökumət nümayəndələri hər vəchlə sübut etməyə çalışırdılar ki, Osmanlı imperiyasının siyasəti güvvətli və müstəqil bir Qafqazın mövcudluğunu vacib bilir və buna görə də Qafqaz müsəlmanları konfederasiyada öz daxili müstəqilliklərini təmin etmək surətilə digər Qafqaz millətlərindən ayrılmamalıdır. Biz də bu formulu qəbul edib, Osmanlı imperiyasına qarşı son ana qədər müqavimət göstərməkdə israr edən gürcü və ermənilərə bir tərəfdən Seymdən çıxmaq təhdidi, digər tərəfdən də Türkiyənin Qafqazın istiqlalına tərəfdar olub, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədi keçməyəcəyi ümidi ilə təzyiq edərək, onları Gegeçkori hökumətini süquta, Cənubi Qafqazın istiqlalını elana, Brest müqaviləsini qəbul etməyə və Türkiyə ilə müqavilə imzalayıb dostluq münasibətləri qurmağa vadar etdik. Mülahizələrimiz də ondan ibarət idi ki, kiçik müharibədən sonra Türkiyə sərhədi bir tərəfdən xristian Gürcüstana dayanacaq, digər tərəfdən Ermənistan istiqamətində də Şərqi Qafqaz müsəlmanları ilə fasiləsiz əlaqəni təmin edərək müəyyən ediləcəkdir. Biz müharibə təzminatı olaraq Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən əlavə yalnız Axıska sancağı və Sürməlinin bir qisminin Türkiyəyə keçəcəyini təxmin etmişdik və gürcü və erməniləri də

buna hazırlayıb Batuma gəlmişdik". Daha sonra müraciətdə Azərbaycan nümayəndələrinin Batuma ilk gəldiyində Osmanlı nümayəndə heyəti ilə görüşən zaman, onların da yuxarıda qeyd edilən mülahizələri dəstəklədiyini gördüyü, fəqət bir qədər sonra ərazi tələbləri ilə bağlı İstanbuldan göndərilən yeni təlimatın Cənubi Qafqaz heyətinə bildirilməsi ilə vəziyyətin kökündən dəyişdiyi və bu tələblərin Qafqaz federasiyası fikrini məhv etdiyi diqqətə çatdırıldıqdan sonra deyilirdi: "Osmanlı hökumətinin ərazi tələbləri haqqındakı təklifi ilə Qafqaz konfederasiyası fikri məhv olur. üç - gürcü, müsəlman və erməni - kanton əvəzinə yalnız iki - gürcü və müsəlman kantonları qalır. Çünki Axalkələk, Aleksandropol, Eçmiədzin, Sürməli sancaqları ilə İrəvan sancağının bir qisminin ilhaqı ilə Ermənistan kantonunun böyük bir qismi Türkiyəyə keçir. Adıçəkilən kantonun Cənubi Qafqaz daxilində qalan qismi o qədər məhdud və az bir şeydir ki, bu hüdud daxilində bir kanton təşkilindən qətiyyən bəhs oluna bilməz. Sayca ermənilər Cənubi Qafqazda çox olsalar da, onlar kiçik hissələr şəklində müsəlman ərazisinə səpilmiş bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni kantonu biçmək nə coğrafiyaca mümkün, nə də felən təsəvvür olunur, müsəlman əhali belə bir təklifi dinləmək belə istəməz. İki kantonlu birləşmiş Qafqaz hökumətinə gəlincə, buna da gürcülər qətiyyən razı deyillər. Onlar işin belə müşkül bir şəklə müncər olacağı ilə hasil olacaq daxili anarxiyanı tam dərk edərək, özlərini sudan çıxarmaq üçün istinad olunacağını təxmin etdikləri yanğında iştirak etməmək, ermənilərlə əlaqəni pisləşdirməmək və eyni zamanda ərazilərini bir sel kimi qələcək erməni qaçqınlarına qarşı müdafiə etmək üçün öz istiqlallarını elan etməklə Qafqaz birliyindən çıxıb müstəqil bir siyasət yeritməyə qərar vermişlər. İş bu dərəcəyə gəlincə, təbiidir ki, biz də Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının istiqlalını elan etməliyik. Fəqət indiki halda məsələnin belə bir şəkil alması müvafiqdirmi?

Bizə elə gəlir ki, Trabzonda ortaya qoyulan, Batumda bir daha bəyan edilən mülahizələrlə çox da müvafiq olmaz. Görəsən, Türkiyə, kiçik qardaşı olan Azərbaycan və ümumiyyətlə böyük türk siyasətindən ötrü hansı yol daha müvafiqdir? Öz daxilində intiqam hissi ilə yaşayan, daim fürsət axtaran və ilk imkan tapan kimi arxamızdan xəncərlə vurmaq zehniyyətində qalan bədxah erməni milli arzusu və hər zaman türk siyasəti əleyhinə xarici müdaxilələrə çalışıb, intrigalara vasitə olacaq bir milyon yarımlıq erməni küt-

ləsi saxlamaq, yoxsa türk toplumları ilə əhatə olunmuş, hərbi-strateji cəhətdən zərərsiz və milli amalı təmin olunmuş kiçik bir erməni kantonu? Milli siyasətimiz nöqteyi-nəzərindən bizcə, ikinci yol daha münasib görünür. Doğrudur ki, Türkiyədə həyata keçirdikləri ocaqsız yanğınlar, xaincəsinə qaldırdıqları üsyanlar, indinin özündə də Qafqazda törətdikləri ağır cinayətlər ermənilərdən bəhs edərkən qeyz və kin hisslərindən kənar soyuq bir halda bəhs etmək mümkün deyil. Fəqət bunu da bilirik ki, digər böyük dövlətlər kimi Böyük Türkiyə dövləti də yürütdüyü siyasətini hissiyyat üzərində qurmur. Biz də erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə etmək deyil, öz siyasətimiz, ümumi türk siyasəti nöqteyinəzərindən baxır və məsələni bu siyasət dairəsində həll etmək istəyirik".

Müraciətin bundan sonrakı qismində gürcü və erməni nümayəndələrinin Batumdakı alman nümayəndələri ilə sıx-sıx görüşməsinə və onlardan əldə edilən məlumatlara görə Almaniyanın Qafqaz birliyi ideyasını müdafiə və Brest-Litovsk müqaviləsində israr etməsinə diqqət yönəldilir, Qafqazın iki hissəyə bölünməsi halında onun istiqlaliyyətinin tanınması məsələsində problemlər yaşanacağı vurğulanır və ardınca qeyd edilirdi ki, mayın 18-də Lossovun göndərdiyi məlumatdan anlayırıq ki, Almaniya hökuməti Qafqazın istiqlalını bolşevik hökumətindən əvvəl tanımaq istəmir. Digər tərəfdən, ermənilər Almaniyanın vasitəsi ilə öz ərazilərinin hamısını əldə edərlərsə, bu son dərəcə zərərli bir iş olar deyə narahatıq. Çünki belə olan təqdirdə ermənilərdə təkrar Avropa dövlətlərinə müraciət etmək fikri canlanar və yeni bir ümid hasil olar. İş bu mərhələyə gəlincə, ermənilərə təmin olunacaq nə varsa, müstəqil şəkildə Dövlət-i Aliyyənin öz təşəbbüsü və bizim vasitəmizlə verməsi çox faydalı olacaqdır. Hər halda bu məsələdə Avropanın vasitəçiliyinə qətiyyən imkan verilməməlidir.

Müraciətin sonunda Azərbaycan nümayəndələri bu müraciətin Osmanlı imperiyasının daxili islərinə garısmag kimi devil, kicik qardaşın ailə məşvərətində öz rəyini bildirməsi kimi qəbul edilməsini xahiş edir və Osmanlı hökumətinin qəbul etdiyi istənilən qərara sədaqətlə yanaşacaqlarını bildirirdilər. Bunun ardınca "erməni kantonunun bölüşdürülməsi haqqındakı qərar qəti və dəyişməz olduğu təqdirdə" böyük bir xahişlərinin olduğu vurğulanırdı. Cənubi Qafqazda tüğyan edən anarxiya şəraitində Bakı vilayətinin erməni-bolşevik birləşmələrinin, İrəvan vilayətinin isə ermənilərin nəzarətində olduğu, Qafqaz müsəlmanlarının maddi və mənəvi sərvət mərkəzi olan Bakıda bolşeviklərin getdikcə gücləndiyi və şəhəri tamamilə talan etdiyi və belə getsə, az sonra bir çəllək də olsa neft tapılmayacağı və bununla da Türkiyənin istifadə etmək istədiyi dəmir yollarının istifadə olunmaz hala gələcəyi diqqətə çatdırılır və bütün bunlara görə də Osmanlı ordusunun təxirə salınmadan Azərbaycana göndərilməsinin vacibliyi vurğulanırdı. İran ərazisindən də olsa belə, təxirə salınmadan Azərbaycana hərbi yardım göndərilməsi xahiş edilir və qeyd edilirdi ki, "bu yardım sülh müzakirələrinin nəticəsini gözləmədən və erməni kantonu məsələsi ilə bağlanmadan gerçəkləşməlidir. Erməni kantonunun yaradılmasına imkan verməmək isə, işi təbii olaraq, daha da çətinləşdirəcək və vəziyyəti son dərəcə ağırlaşdıracaq. Çünki həqiqətən gözlənilir ki, Osmanlı imperiyasına birləşdiriləcək erməni vilayətlərindən çıxacaq erməni əhalisi heç şübhəsiz ki, Gəncə vilayətinə doğru hərəkət edəcək və müsəlman ərazisindən keçərək Bakı vilayətindəki bolşeviklərlə birləşmək istəyəcəkdir. Bu da qarşılıqlı toqquşmalara gətirəcəkdir ki, burada da qüvvələr nisbəti qeyri-bərabərdir. Buna görə də müsəlmanları fəlakətlər gözləyir və Cənubi Qafqazın məzarlığa dönmək ehtimalı vardır. Bunun üçün də ultimatumla bərabər, hərbi tədbirlər də dərhal icra edilməlidir ki, ermənilər yerlərindən qalxıb digər tərəfə köç etməsinlər. Bu məqsədlə də ermənilər mühasirəyə alınmalı, müsəlmanlar silahlandırılmalı və onlara yardım çatdırmaq üçün bir koridor açılmasına çalışılmalıdır".

Müraciəti Batum konfransındakı Azərbaycan nümayəndələri - M.H.Hacınski, M.Ə.Rəsulzadə, Əhməd bəy (Can Baba), A.Səfikürdski və Ə.C.Pepinovdan başqa Müsəlman Milli Şurası və Seym üzvlərindən M.Y.Cəfərov, ədliyyə naziri F.X.Xoyski, maarif naziri N.Yusifbəyli və X.Xasməmmədov imzalamışdılar.

Xəlil bəy mayın 24-də Tələt paşaya göndərdiyi teleqramında gürcü, erməni və Azərbaycan nümayəndələri ilə keçirdiyi görüşlər və apardığı müzakirələr haqqında məlumat verir və qeyd edirdi ki, "əvvəlcə də ərz etdiyim kimi, gürcülər erməniləri qeyri-məmnun buraxmaqdan çəkinirlər və buna görə də ermənilər ultimatumu qəbul etmədiyi təqdirdə belə, müsəlmanlarla birlikdə konfederasiyada qalmamağa qərar veriblər. Əgər ermənilər ultimatumu qəbul etməyib, müqavimət göstərməyə qərar versələr, təxmin edirəm ki, gürcülər bu müqavimətdə iştirak etməyəcəklər. Fəqət, ümumi hökumətdən və Seymdən çıxıb öz hüdudları daxilində öz istiqlaliyyətlərini elan edərək kənara çəkiləcəklər. Ermənilər isə onlara edilən təklif dairəsində sülh imzalamamağa qərar veriblər. Müqavimət və ya sülh məsələsində aralarında fikir ayrılıqları vardır. Başlıca komitələri uzlaşma mümkün olmazsa, müqavimət tərəfdarıdır. Gürcülər Axıskanı tərk etməyə, ermənilər isə sərhədin Araz və ətrafından çəkilməsinə razı olacaq-

Qeyd edək ki, Osmanlı heyəti İstanbuldan Batuma yola düşərkən Cənubi Qafqaz Respublikasına garşı gərarlaşdırılan ərazi tələblərinə görə. Brest-Litovsk sülhünün müəvvən etdiyi sərhədlərdən əlavə müharibə təzminatı olaraq yalnız Axıska və Sürməli qəzalarının tələb edilməsi qərarlaşdırılmışdı, lakin sonrakı günlərdə Ənvər paşa Axıska və Sürməli qəzalarından başqa Axalkələk və Aleksandropol qəzaları, Eçmiədzin və İrəvan qəzalarının bir hissəsi və Naxçıvan qəzası (Ordubad istisna olmaqla) ilə bağlı da ərazi tələbləri irəli sürüb, bu tələbləri hökumət nəzdində qəbul etdirmişdi. Xəlil bəy də 24 may tarixli teleqramında İstanbul hökumətinin Axalkələk qəzası ilə bağlı tələbindən imtina etdiyi və ya bu qəza ilə bağlı müəyyən güzəştlər verdiyi təqdirdə gürcülərlə, Aleksandropol və ermənilər yaşayan digər ətraf ərazilərlə bağlı tələblərindən imtina etdiyi təqdirdə də ermənilərlə sülhün mümkün olacağını sədrəzəmin diqqətinə çatdırmaqla, əslində Cənubi Qafqaza qarşı ərazi tələbləri ilə bağlı İstanbulda qərarlaşdırılan variantın qəbul edilməsinə gürcü və ermənilərin razı olduqlarını göstərməyə çalışırdı. O, eyni zamanda, bütün bunları qeyd etdikdən sonra, elə həmin teleqramda Azərbaycan nümayəndələrinin Ənvər paşaya ünvanladığı 23 may 1918-ci il tarixli müraciət haqqında da məlumat verir və həmin müraciətin əsas müddəalarını xülasə şəklində bildirirdi. Bununla da, Xəlil bəy erməni dövlətinin yaradılmasına Azərbaycan nümayəndələrinin də razı olduqlarını və bu məsələdə ortaya qoyduqları arqumentlərlə hətta təkid etdiklərini və bunda haqlı olduqlarını göstərmiş olurdu.

Mayın 24-də, demək olar ki, bütün gün boyu Xəlil bəy ilə Tələt paşa arasında teleqramla aparılan məsləhətləşmələrin yekununda sədrəzəm, Cənubi Qafqaz heyətinə 24 saatlıq bir ultimatumun verilməsinə göstəris verməklə bərabər, erməni dövlətinin yaradılması məsələsi ilə bağlı aşağıdakı qəti mövqeyini ortaya qoydu: "Ermənilərin bir hökumət halında təsəkkül etməsinə gətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu halda mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli cəhətdir. Bu mümkün olmadığına görə, (Ermənistanın - V.Q.) çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zə-

Sədrəzəmin bu mövqeyi qarşısında Xəlil bəy erməni dövlətinin yaradılması məsələsində "çibanı kökündən təmizləməyincə, görüləcək yarımçıq tədbirlərin gələcək üçün çox təhlükəli olacağı" fikrini irəli sürdü. Lakin o, "çibanı kökündən təmizləmək" deyəndə heç də Tələt paşa kimi erməni dövlətinin yaradılmasına imkan verməməyi nəzərdə tutmurdu. Əksinə, Xəlil bəy təkcə İrəvan kantonunun zəif bir Ermənistanın təşkili üçün belə, çox kiçik ərazi olmasına, ermənilərin bir qisminin Qafqazda qalıb dövlətə sahib olduqları halda, digər qisminin Osmanlı hakimiyyəti altında qalmasının gələcəkdə doğuracağı problemlərə diqqəti çəkir və Türkiyənin tələb etdiyi ermənilər yaşayan bölgələrin, xüsusilə də Aleksandropolun da onlara güzəştə gedilməsi fikrini irəli sürür və bununla da Qafqaz və Osmanlı ermənilərinin ümumi dövlətinin yaradılması mövqeyindən çıxış edirdi. O, sədrəzəmə göndərdiyi 24 may 1918-ci il tarixli növbəti teleqramında yazırdı: "Çibanı kökündən təmizləməyincə, görəcəyimiz yarımçıq tədbirin hər halda gələcək üçün çox təhlükəli olacağı qənaətindəyəm. Erməniliyin istədiyimiz hüdudun xaricində çox zəif bir halda belə təşkili uyğun olmayacağına qane olduqdan sonra Aleksandropoldan imtina etməyi tövsiyə etdim. Səbəblərini də əvvəlcə izah etdiyim üçün təkrar etmək istəmirəm".

Xəlil bəy bu teleqramında həmçinin ilk öncə Qafqazın beynəlxalq vəziyyətinin aydınlaşdırılmasının vacibliyi üzərində dayanır və buna görə də Cənubi Qafqaz federasiyasının dağılmasından sonra Cənubi Qafqazda üç hökumətdən ibarət konfederasiya yaradılmasını və bu konfederasiyanın beynəlxalq aləm, xüsusilə də Rusiya tərəfindən tanın-

masına nail olmağı ən vacib iş hesab edirdi. O, Osmanlı hökumətinin öz iradəsini düşmənə tamamilə diktə etməsə belə, Qafqazın müstəqilliyinin Rusiya tərəfindən tanınmasına nail olmasının böyük bir siyasi uğur olacağını vurğulayır, Qafqaz hökumətləri ilə Türkiyə arasında qurulacaq əlaqələrin xarakteri məsələsini isə sonraya saxlamağı, həmçinin Qafqazdan Türkiyə üçün daha çox ərazi qoparmağa və ya bölgəni tamamilə Osmanlı imperiyasına ilhaq etməyə tələsməməyi məsləhət bilir, əks halda İstanbul hökumətinin məhrumiyyətlərə düçar olacağını diqqətə

Xəlil bəy sədrəzəmə göndərdiyi növbəti telegramlarında da "Aleksandropol gəzasında ümumilikdə 250 min erməninin yaşadığı və Türkivəvə ilhaq edildikdən sonra onların idarə edilməsinin çətin olacağı" fikrini irəli sürərək, bu ərazinin ermənilərə güzəştə gedilməsinə təkid edirdi. Lakin Ənvər paşanın nümayiş etdirdiyi sərt mövqe qarşısında Osmanlı hökuməti irəli sürdüyü ərazi tələbləri üzərində israrla durdu və hansısa bir ərazi güzəştə getmək fikrini qəbul etmədi. Belə olan təqdirdə Xəlil bəy üçüncü bir yol seçdi ki, bu da Türkivənin ermənilərdən aldığı torpagların əvəzində azərbaycanlılara məxsus ərazilərin bir qismini onlardan alıb ermənilərə verməkdən ibarət idi. Bu təklif ilk əvvəl ermənilər tərəfindən irəli sürülmüşdü. Trabzon konfransı uğursuzluqla nəticələndikdən sonra Osmanlı hökumətinin tələbləri qarşısına silahla çıxmağın əsas tərəfdarı olan ermənilər indi daha da sərtləşən türk tələbləri qarşısında əlacsız bir vəziyyətə düşmüşdülər. Erməni nümayəndələri sərt türk tələbləri qarşısında çıxış yolu kimi təklif edirdilər ki, heç olmasa Cənubi Qafqaz müsəlmanlarından müəyyən ərazilər alınıb ermənilərə verilsin. Bunun qarşılığında ermənilərlə müsəlmanlar arasında olan düşmənçilik də aradan qalxacaq və ermənilər Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməyi öz üzərlərinə götürəcəklər. Xəlil bəy bu təklifi məqbul hesab etdi və "Osmanlı hökumətinin belə bir ərazinin avrılmasının əlevhinə olmadığını" erməni nümayəndələrinə bəyan etdi. Erməni nümayəndələri də söz verdilər ki, belə bir razılıq əldə edilib gerçəkləşdiyi təqdirdə ermənilər İstanbula bir heyət göndərərək, Osmanlı hökumətinə sədaqətlərini ərz edəcəklər.

Daha sonra Xəlil bəy bu məsələ ilə əlaqə-

dar M. Ə. Rəsulzadə və M. H. Hacınski ilə danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələrinin razılığını ala bildi. Osmanlı heyət rəhbəri dərhal bu barədə İstanbula məlumat verdi, amma adı keçən təklifin guya Azərbaycan nümayəndələrindən ona gəldiyini önə çəkdi və bunu xüsusi vurğuladı. O, Tələt paşaya göndərdiyi 26 may tarixli teleqramında Cənubi Qafqaz nümayəndə heyətinə veriləcək ultimatumun hazır olduğunu və indi veriləcəyini bildirir, lakin ultimatumun verilmə müddəti ilə bağlı bəzi istəklərinin olduğunu qeyd edərək yazırdı: "...Müsəlman nümayəndələr bu gün səhər yanıma gəldilər. Bakıdakı vəziyyətlə bağlı çox qayğılıdırlar. Çünki bu şəhər ermənilərin əlindədir. Bunun üçün bizə tərk ediləcək ərazinin qarşı tərəfində ermənilərə, onları qismən də olsa, təmin edəcək bir kanton ayırmaq istədilər. Sonra daşnaksütyunların xaricində olan və bu gün Tiflisdə əhəmiyyət kəsb edən digər bir erməni partiyasının rəisi gəldi. O da bu şəkildə yekunun tərəfdarı göründü. Bizə əvvəlcə bildirdiyiniz təlimatlara istinad edərək Osmanlı hökumətinin belə bir kantonun ayrılmasına qarşı olmadığını bildirdim. Bunun üçün bir neçə gün müddət istədi. Və ultimatum veriləcəksə bunun heç olmasa üç gün müddət ilə verilməsini rica etdi. Belə bir razılıq əldə edilib gerçəkləşərsə əgər, adı keçən (erməni nümayəndəsi - V.Q.) İstanbula bir heyət göndərilərək Hökumət-i Səniyyəyə sədaqət ərz ediləcəyini də əlavə edərək, bir az da bizim tərəfə lütf və xoş münasibət göstərilməsini rica etdi. Ermənilər tərəfinə bu şəkildə göstəriləcək təzahürün Avropa və Amerikada yaradacağı təsir çox yaxşı olacaqdır".

Lakin Ənvər paşa çox sərt bir şəkildə bu təklifə qarşı çıxdı. Ənvər paşa da Tələt paşa ilə eyni mövqedən çıxış edərək, Qafqazda erməni dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək və hazırda ermənilərin əlində olan, müsəlmanların yaşadığı İrəvan şəhərinin və ətraf ərazilərin müsəlmanlar tərəfindən azad edilərək ermənilərin əlindən alınmasına çalışmağı tövsiyə edirdi. Bu mümkün olmadığı təqdirdə isə, Ənvər paşa erməni dövlətinin varadılmasının qaçılmaz olacağını vurğulayır və bu halda da yaradılacaq erməni dövlətinin yaşamayacaq dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı. O, 1918ci il mayın 27-də Vehib paşaya göndərdiyi teleqramında yazırdı: "Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizim onlardan aldığımız ərazilərin qarşılığında Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir

qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna razılıq verəcəklərmiş. Məncə bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün Şərqdə bir Bolqarıstan daha yaranar ki, bu da bizim üçün Rusiyadan daha zərərli bir düşmən olar. Çünki ermənilərin bütün mənafe və əməlləri bizim məmləkətimizdədir. Dolayısıyla, bu təhlükəni indidən ortadan galdırmag üçün ermənilərin kiçik bir hökumət halında belə, təşəkkül etməməsini və müsəlmanlarla gürcülər arasında, bizim qüvvələrimizin yardımı və təsirinin ən çox olduğu bu dövrdə bölüşdürülməsini, müsəlmanların ermənilərə heç bir haqq və ərazi verməmələrini təmin etməyi və bununla yanaşı, bu gün ermənilərin əlində olan müsəlmanların vasadıqları İrəvan kimi məntəqənin belə, müsəlmanlar tərəfindən işğal edilərək, bu surətlə müsəlmanlar yaşayan yerlərin ermənilərin əlindən gurtarılmasına xüsusilə cəhd göstərilməsini üstün tuturam. Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə, ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca çox zəif bir halda buraxılmalarına çalışmaq lazımdır. Həm hökumətimizin, həm də Qafqazdakı müsəlmanların indiki və gələcəkdəki mənafeləri ancaq bu surətlə təhlükədən qurtarıla bilər...".

Onu da qeyd edək ki, Batum konfransının başlaması ilə türk qoşunlarının Qafqaz istigamətində irəli hərəkatına müvəqqəti olaraq fasilə verilsə də, danışıqların dalana dirənməsi, eyni zamanda ermənilərin türk-müsəlmanlara qarşı törətdiyi soyqırım cinayətlərinin sistemli xarakter alması ordunun öz hərəkətinə davam etməsini labüd etdi. Ənvər paşa 1918-ci il 19 may tarixində Vehib paşaya göndərdiyi təlimatında, ordunun irəliləyib Batum konfransındakı türk ərazi tələblərini müəyyən edən sərhədə qədər olan əraziləri tutmasını əmr etdi. Bu əmr üzrə hərəkət edən Vehib paşa türk qoşunlarının irəli hərəkatını İrəvan quberniyası istiqamətində davam etdirdi. Mayın 20-də Sürməlini ələ keçirən türk qoşunları, mayın 24-də Cəlaloğlunu işğal etdilər və Qarakilsə istiqamətinə yönəldilər, həmçinin Sərdarabada girdilər. Osmanlı hərbi komandanlığı strateji cəhətdən çox mühüm əhəmiyyət kəsb edən Qarakilsənin tutulmasına böyük önəm verirdi. Çünki Aleksandropol-Tiflis dəmir yolunun üzərində mühüm məntəqə olan Qarakilsənin tutulması ilə bir tərəfdən ermənilər gürcülərdən tamamilə ayrılmış olacaqdılar, digər tərəfdən də, Gəncə müsəlmanları ilə əlagə yaranacaqdı. Lakin ermənilər Qarakilsəni əldə saxlamaq üçün ciddi müqavimət göstərdilər. Bu müqavimətə baxmayaraq, mayın 28-də Qarakilsə türk qoşunları tərəfindən alındı. Qarakilsə uğrunda mayın 26-28-də gedən döyüşlərdə türk ordusu 1600 şəhid verdi və bir çox dəyərli zabitlərini itirdi.

Xəlil bəy mayın 28-də Tələt paşaya göndərdiyi teleqramında Qarakilsə ətrafında ermənilərin ciddi müqavimət göstərib, ölüm-dirim mübarizəsi apardıqları ilə bağlı Vehib paşadan aldığı məlumatları sədrəzəmin diqqətinə çatdırdıqdan sonra, əhalisinin böyük əksəriyyəti erməni olan Aleksandropol və Axalkələk qəzalarının Türkiyəyə birləşdirilməsini səhv addım hesab edir, bu ərazilərin ermənilərə verilməsi təklifini yenidən irəli sürür və erməni dövlətinin Bolqarıstanla müqayisə edilməsinin doğru olmadığını bildirirdi. O, yazırdı: "...Vehib paşa həzrətləri, Gümrüdə beş min evdən yalnız iki yüz evin müsəlman olduğunu və Aleksandropol sancağında iki yüz əlli min erməni yaşadığını və bizə ilhaqdan sonra onların necə idarə edilə biləcəyində çaşqın olduğunu söylədi. Yüzdə səksən beşi erməni olan Axalkələk qəzasıyla və digər yerlərlə bərabər olduqca dağlıq və sərt bir məmləkətdə dörd yüz minə yaxın ermənini özümüzə birləşdiririk. Allah sonunu xeyirli etsin. Rus ermənilərinin bizimkilərin tərbiyəçisi və müəllimi olduğunu da nəzəri-diqqətə alıram. Hər halda çox xətalı bir yolu təqib etməkdə olduğumuzda israr edirəm. Ermənilərin Bolqarıstana bənzədilməsi fərqli müqayisədir. Bolqarıstan Avropada və İstanbul yolunun üzərindədir. Böyük Slavyan ailəsinin kiçik bir parçası və böyük bir siyasət pişdarıdır və bizi İstanbula doğru sıxışdıraraq arxasını böyük xristian dövlətlərinə istinad etdirmişdir. Asiyada və böyük türk dövlət və millətlərin əhatəsində qalacaq olan ermənilərin qonşularına tabe olmaqdan başqa çarəsi yoxdur. Bugünkü yarımçıq tədbir həm bizi, həm də Qafqazı yandıracaqdır və bəlkə məsələni daha da çətinliyə yuvarlayacaqdır".

(davamı növbəti saylarımızda)

Vasif QAFAROV, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.



xoş gələcək arzulayır.

Allah-təala tutduğunuz orucu, qıldığınız namazı və etdiyiniz dualları qəbul eləsin!

Azercell ilə əsl rahatlığı hiss edin!

"Azercell Telekom" MMC abunəçilərinin istifadəsinə yeni "Sərbəst10", "Sərbəst15", "Sərbəst25", "Sərbəst50" və "Sərbəst75" tarif paketlərini təadim edir

Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell bu dəfə abunəçilərini bir çox imkanları özündə birləşdirən yeni "Sərbəst" tarif paketi ilə sevin-

Yeni "Sərbəst" tarif paketi internet və danışıq xidmətlərinin aktiv istifadəçilərinə əlverişli qiymətlərdən yararlanaraq, rabitə xərclərinə qənaət və tam rahatlıq əldə etmək imkanı təqdim edir. "Sərbəst" tarif paketi Azercell abunəçilərinə bir tarif paketi çərçivəsində pulsuz danışıq dəqiqələri və internet, Whatsapp, Facebook messenger, Telegram, Viber,



pulsuz yazışma imkanı və hətta Fa- bil tətbiqlərindən pulsuz istifadə für-

Twitter mobil tətbiqləri vasitəsilə cebook, İnstagram və Youtube mo-

"Sərbəst" tarif paketlərinə qoşulmaq qaydası çox sadədir: Fakturasız Xətt abunəçiləri müvafiq açar sözünü 7575 qısa nömrəsinə, Fakturalı Xətt abunəciləri isə 650 qısa nömrəsinə göndərə bilərlər.

Qeyd edək ki, "Sərbəst" tarif paketinə ilk dəfə qoşulan Fakturalı Xətt abunəçilərinə 50% endirim təqdim

Sizə ən uyğun "Sərbəst" tarif paketini seçin və sevdiklərinizlə ünsiyyətinizə sərhəd qoymayın! Əlavə məlumat üçün aşağıdakı

səhifələrə daxil olun:

https://www.azercell.com/az/per-

sonal/tariffs/prepaid/serbest/ https://www.azercell.com/az/per-

sonal/tariffs/postpaid/serbest_post-

Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Mənzil fondunun əsaslı təmir işləri ilə əlaqədar

KOTİROVKA SORĞUSU ELAN EDİR

Lot-1. Mənzil fondunun əsaslı təmiri. İştirakçılar öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Əlaqələndirici şəxs: Məmmədov Tural Nofəl oğlu, tel:02235-2-13-60

İddiaçılar iştirak etmək üçün sənədləri 10 iyun 2019-cu il saat 17:00-dək möhürlənmiş ikiqat zərfdə tender komissiyasına (ünvan: Nizami Gəncəvi küçəsi döngə 01- Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binası) təqdim

Göstərilən vaxtdan gec təqdim olunmuş zərf açılmadan geri qaytarılacagdır.

İddiacının təklifləri 11 iyun 2019-cu il tarixdə saat

11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Azərbaycan Respublikası

Mədəniyyət Nazirliyi Sabirabad Regional

Mədəniyət İdarəsi

KOTIROVKA SORĞUSU **ELAN EDİR**

1. "İstehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər"

Əlaqələndirici şəxs: Abasov

maddə 314400

Tel.: 0503200905 Ünvan: Sabirabad şəhəri, İ.İs-

gəndərov 8.

Tender Komissiyası.

BİLDİRİŞ

"Aqrolizinq" Açıq Cəmiyyətində PR və marketinq işlərinin aparılması, İT dəstəyinin göstərilməsi ilə əlaqədar avadanlıqların satınalınması məqsədi ilə kotirovka sorğusu

İştirak etmək istəyənlər əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov-12. Əlavə məlumat üçün əlaqə telefonu: (012) 425-62-18 Kotirovka sorğusu üçün bağlı zərflərin qəbulunun son tarixi 11.06.2019-cu il saat 18:00.

Bağlı zərflər 12.06.2019-cu il tarixdə saat 15:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi-12 ünvanında yerləşən "Aqrolizinq" ASC-nin konfrans zalında açılacaqdır. Tender Komissiyası.

BİLDİRİS

"AzerGold" QSC "Akselerasiya" adlı programın alışı və tətbiqinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraglanan səxslər "AzerGold" QSC-nin Tender Komissiyası (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H, Əlaqələndirici şəxs: Aygül Tağıyeva, Tel: 012-505-02-02 (dax.1108), I-V günlər, 09.00-18.00) ilə əlaqə saxlaya bilərlər.

Qiymət təklifləri qapalı zərfdə, imzalanıb və möhürlənərək yuxarıda qeyd olunan ünvana 10 iyun 2019-cu il saat 13:00 qədər təadim olunmalıdır.

"AzerGold" QSC-nin Tender Komissiyası



Keçən əsrin 80-ci illərindən sonra dünya birliyi müxtəlif problemli ideyalarla beynəlxalq münasibətlər sisteminə daxil olaraq, hərbi-siyasi ambisiyalı romantizmlə yaşamağa başlamışdır. Bu romantizmin aktivlik fazasının göstəricisi TER-ROR və ondan qaynaqlanan Şər şəbəkəsidir. Bu baxımdan hazırda terror adı ilə ümumdünya demokratik dəyərlərinə və humanizm prinsiplərinə meydan oxuyan Şər şəbəkəsinə qarşı elmi-nəzəri hücumların da fəallaşması obyektiv zərurət xarakteri daşıyır. Təəssüf ki, hazırda terror

üzərində ancaq yerli tipli cari gələbələr gazanılır. Bunun əsas səbəblərindən biri beynəlxalq antiterror koalisiyasının mütəşəkkil, əlaqəli və qətiyyətli mübarizə apara bilməməsindən irəli gəlir. Digər əsas səbəb isə bu mübarizənin xarakterində elmi-nəzəri biliyin terrora qarşı mübarizə üsullarına operativcəsinə müdaxilə edə bilməməsi ilə bağlıdır. Beləliklə, bu sahənin

mövcud hərbi-siyasi panoramı göstərir ki, beynəlxalq antiterror birliyi sözdə yaxşı müqavimət, güclü əks-təsir və səmərəli köməklər vəd verməklə demokratik qüvvələrə dəstək göstərir, ancaq terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlıq məsələləri konkretləşəndə, siyasi realizm deyil, siyasi egoizm özünü büruzə verir. . Buna görə də antiterror

cəbhəsinin məhz elmləşməsi həmişəkindən daha aktual vəzifələrdən biridir.

Məlumdur ki, terror üsulu

ilə vətəndaş cəmiyyətinə,

ictimai-siyasi hadisələrə "düzəlişlər" etmək iddiaları

cəmiyyətin maddi-mənəvi

dəyərlər sisteminin hədsiz dərəcədə pozulması və psi-

xoloji durumun kasıblaşmasından irəli gəlir. İkili standartlar ölçüsü bu situasiyadan məharətlə faydalanaraq bəzi cinayət hadisələrinin mənşəyini siyasiləşdirərək ona "terror" adı yapışdıraraq, ictimai şüura "yumşaq qüvvə" ilə mənfi təsir etmək metodundan da faydalanmaqdadırlar. Buna görə də son illər terrora qarşı mübarizədə elmi biliklərin nailiyyətlərini mənimsəmək məramı vüsət almış, mübarizənin tərkibində elmi-təcrübi qənaətlərin intensivləşməsi obyektiv qanunauyğunluq qazanmışdır. Filologiya elmləri namizədi Elçin Cabbarovun mövcud elmi-nəzəri mövqedən dəstək alaraq, bu probleme hem etnopsixologiya, həm də siyasi psixologiya mövqeyindən yanaşması həmin şərtdən irəli gəlir, eləcə də forma və məzmunca yeni tiplidir. Müəllifin terrologiyanın vacib sahələrindən olan bir problemin tədqiqinə təbiət və ictimaihumanitar elmlərin tələbləri, nailiyyətləri, böyük ölçüdə tarixilik, həqiqilik və obyektivlik məntiqi ilə yanaşması Azərbaycanda terrora qarşı mübarizədə elmi-nəzəri istiqamətin yaranmasını göstərir, onun daha da genişlənməsinə təsiri gələcəkdə əminlik ifadə edir. Müəllifin irəli sürdüyü paradiqmaların potensialı müvafiq mövzunun tədqiqi yolunda elmi müttəfiqlərinin sırasının genişlənməsinə də

inamı artırır. Müasir terrorun xarakterini və onunla mübarizənin gələcəyini daha da mürəkkəbləşdirə biləcək digər mövcud elementləri də nəzərdən qaçırmaq olmaz: onun ümumiləşdirici adı "fobi" ittihamıdır. Elçin

Cabbarovun terrorfobiyə qarşı təklif etdiyi mübarizə forması elmi-tədqiqat üsulu və cəmiyyətin mədəni səviyyəsi ilə əlaqədardır. Elmilik və idarəetmədə mədənilik metodlarının vəhdəti də yuxarıda qeyd olunan tədqiqat formatının tədricən daha da genişlənməsinə ümumi

marağı gücləndirə bilər. Müasir Azərbaycan dünyasının həm sosial-siyasi coğrafiyası, həm maddi-mənəvi dəyərlər sistemi təkcə onun özünə yönəldilmiş terror təhdidləri ilə devil, bevnəlxalq terrorun əsasları ilə də uğurlu mübarizədə Xeyir qüvvənin tərəfindən döyüşünü davam etdirməyə imkan verir. Azərbaycan Respublikası müxtəlif forma və məzmunda cərəyan edən terror hücumlarına qarşı mübarizədə dünya üçün zəruri tərəfdaş olduğunu təcrübədə sübuta yetirmişdir.

Elçin Cabbarovun belə bir mövzunu orijinal ictimaihumanitar müstəvidə ilk dəfə tədqiqata cəlb etməsi, elmi ictimaiyyətlə yanaşı, genis oxucu auditoriyası tərəfindən də maraqla qarşılanacağına inam yaradır.

Müşahidələr göstərir ki. ümumdünya miqyasında iki proses - dağıdıcı (həm də terror yolu ilə) və birləşdirici (həm də antiterror cəbhəsində) - qarşı-qarşıyadır. Azərbaycanın dövlətçilik fəlsəfəsi terrora qarşı mübarizədə birləşdirici qüvvəni dəstəkləməkdədir. Buna görə də ümumdünya antiterror cəbhəsi öz sıralarını daha da güclü etmək üçün Azərbaycanın həm hərbi-siyasi, həm də terroloji elminəzəri imkanlarından istifadə etməyə xüsusi diqqət yetirir. Bu baxımdan Elçin Cabbarovun irəli sürdüyü elmi qənaətlər terrora qarşı mübarizədə qabaqlayıcı tədbirlərin təşkili və təbliğinə, elmi saxtakarlıq, ehtimallar və psevdohəqiqətlərlə terrorçuluq edənlərə qarşı obyektiv mövqenin güclənməsinə əhəmiyyətli təsir göstərə bilər.

Teymur ƏHMƏDOV.

Ötən ay BŞTİ-yə 7 930 müraciət daxil olub

(telefon: (+99412) 599-12-22) daxil ətə baxılıb. olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin may ayı ərzində vətəndaslara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Belə ki, qeyd olunan müddət ərzində, ümumilikdə, 7 930 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 691 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 359 vətəndaş müraciəti daxil olub. 235 vətəndaş sorğularına uyğun olarag, elektron gaydada BSTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1 325 sənəd (vətəndaslar tərəfindən 250 ərizə, Təhsil Nazirliyindən 246, digər qurumlardan 248, məktəblərdən 370 məktub, 91 strukturdaxili yazışma və 120

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kadr ərizəsi) qəbul olunub və qeydiyya-(BŞTİ) Telefon Məlumat Mərkəzinə ta alınıb. Həmçinin, 320 elektron müraci-

> Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

May ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 10 rayonu (Xəzər, Sabunçu, Pirallahı, Qaradağ, Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı və Xətai rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Əli SADIOOV. "Respublika".

Siyəzən rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb

yolunun Siyəzən rayonu ərazisində sürücü Yaşar Əliyev "Mercedes Benz" markalı 90-NH-489 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtomobildə olan sərnişinlərin - Larisa Lapinanın və Mövlüd Əmraslanovun hadisə yerində ölmələri, Nəzrin Hacıbalayevanın isə xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü

Mayın 31-də Bakı-Quba avtomobil (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Yaşar Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Y. Əliyev iyunun 3-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC

BİLDİRİŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC tərəfindən 26 aprel 2019-cu il tarixində 90 (6417) nömrəli "Respublika" qəzetində elan olunmuş Lot 1 - Geyim formaların satın alınması ilə bağlı açıq tenderin keçirilməsi üzrə iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 iyun 2019 18:00 tarixinə qədər tender təklifi və bank təminatı möhürlənmiş ikigat zərfdə 27 iyun 2019-cu ilin 18:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərinin açılışı isə 28 iyun 2019-cu ilin 16:00 tarixinədək uzadılmışdır. Əlaqə üçün telefon: (+99412)444-74-44, daxili-2649

Tender Komissiyası.



Mərkəzi Muğan Qış otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Sabirabad Rayon Mərkəzi Xəstəxanası 2019-cu il üçün tələb olunan

malların (iş və xidmətlərin) satınalınması məqsədi ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Cari Təmir işləri üçün tikinti materiallarının satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoii islərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar

Tenderdə iştirak etmək istəyənlər lot üçün 60 manat məbləğində iştirak haqqını göstərilən hesaba köcürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu İmişli rayonu, Aranlı kəndində yerləşən Mərkəzi Muğan Qış otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsindən (əlaqələndirici şəxs: E.Ə.Ağaşov, telefon: 02124-41168) ala bilərlər.

Təşkilat: Mərkəzi Muğan QOSTSİİ Hesab: AZ49AİİB32051019446700201167

VÖEN: 5500116521

Kod: 200673

VÖEN: 9900003611 Müxbir hesabı:

AZ37NABZ01350100000000001944 S.W.İ.F.T.BİK-AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təadim etməlidirlər

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi:

Tender 1 (bir) lot üzrə keçirilir:

zərflərdə vazılı surətdə təqdim etsinlər.

telefon: (021)23- 5-87-16 ala bilərlər

Təşkilat: Sabirabad YXO

VÖEN: 6800086231

VÖEN: 9900003611

Kodu: 200446

Müxbir hesabı:

bank sənədi (əsli),

malıdırlar.

çürməlidirlər.

-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı

Digər maşın və avadanlıqların satınalınma-

Tender iştirakçılarına təklif edilir ki, öz tender

Müqaviləni yerinə yetirmək üçün tender iştirak-

təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat

çıları lazımi maliyyə və texniki imkanlara malik ol-

Tenderdə iştirak etmək istəyənlər 40 manat

məbləğində iştirak haqqını göstərilən hesaba kö-

çürdükdən sonra Azərbaycan dilində tərtib olun-

muş əsas şərtlər toplusunu Sabirabad rayonu,

Qalaqayın kəndi (Sabirabad Rayon Mərkəzi Xəs-

təxanası) ünvanda əlaqələndirici şəxs: Ü.Əliyev,

Hesab: AZ46AİİB32051019444400201144

Bank: "Kapital Bank" Sabirabad rayon filiali

İştirak haqqı heç bir halda geri qaytarılmır.

— tenderdə iştirak etmək üçün yazılı müraciət;

— tenderdə iştirak haqqının ödənilməsi barədə

— tender təklifi (zərflərin açıldığı tarixdən ən azı

- tender təklifi dəyərinin 1 faizi həcmində bank

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıda-

AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK — AİİBAZ2X

kı sənədləri təqdim etməlidirlər:

30 bank günü qüvvədə olmalıdır);

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba kö-

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

30 bank günü qüvvədə olmalıdır);

bank günü qüvvədə olmalıdır); -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-tender təklifinin dəyərinin 1 faizi həcmində

bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında verai organları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqaında bank aravısı:

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; -müvafiq mallar üzrə mənşə və uyğunluq serti-

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender

təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiacılar tenderdə istirak etmək ücün vuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 iyul 2019-cu il saat 17:00a gədər, tender təklifi və və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 23 iyul 2019-cu il saat 17:00-a qədər İmişli rayonu, Aranlı kəndində yerləşən Mərkəzi Muğan Qış otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə təqdim etməli-

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 24 iyul 2019-cu il tarixdə saat 11:30-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank

gər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı

keçmiş öhdəliklərin olmaması haqqında müvafiq

vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə

məsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər (no-

— iddiaçının son bir ildəki fəaliyyəti haqqında

— iddiaçının son bir ildəki maliyyə vəziyyəti

– iddiaçının tam adı, hüquqi statusu, nizamna-

— iddiaçıların müvafiq mallar üzrə mənşə və

Tender proseduru "Dövlət Satınalmaları haq-

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda

göstərilən sənədləri (tender təklifi və bank zəma-

nəti istisna olmaqla) 16 iyul 2019-cu il saat 15:00-

a qədər, bir nüsxədə tender təklifi və bank zəma-

nətini isə bağlanmış və möhürlənmiş ikiqat zərfdə

iki nüsxədə (əsli və surəti) 24 iyul 2019-cu il saat

15:00-a qədər Sabirabad Mərkəzi Rayon Xəstə-

xanasına (ünvan: Sabirabad rayonu, Qalaqayın

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər

İddiaçıların təklifləri 25 iyul 2019-cu il tarixdə

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin

saat 11:00-da yuxarıda göstərilən ünvanda açıla-

- Azərbaycan Respublikasında vergilərə və di-

günü güvvədə olmalıdır)

vergi orqanından arayış;

hesabatının surəti;

haqqında bank arayışı;

uyğunluq sertifikatları.

tariusdan təşkil edilmiş surəti);

qında" qanunauyğun keçiriləcəkdir.

Tender Komissiyası.

AZƏRBAYCAN DÖVLƏT NEFT və SƏNAYE UNİVERSİTETİ nəzdində Birgə AZƏRBAYCAN-FRANSA UNİVERSİTETİ

2019-cu ildə "Digər maşın və avadanlıqların alınması" maddəsi ilə əlaqədar

AÇIQ TENDER ELAN EDIR

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının

Corat Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə qəsəbədə aparılacaq abadlıq-asfaltlama işləri üçün

ACIQ TENDER ELAN EDİR

bank sənədi;

Tender 1 (bir) lot üzrə keçirilir:

LOT-1. "Digər maşın və avadanlıqların alınması". Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmiş əsas şərtlər toplusunu (Nəsimi rayonu Azadlıq pr. 20, əlaqələndirici şəxs: Quliyev K. Telefon: 012-598-45-05) tender komissiyasından ala bilərlər.

İştirak haqqı: 500 manat

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: VÖEN: 1400196861

Bakı ş. Az 1010 Azadlıq pr. 20

Bank rekvizitləri: Kapital Bank ASC 28 may

Kod 200123 VÖEN 9900003611 M/H AZ37NABZ01350100000000001944

H/hesab AZ76AİİB38060029441210456112 SWIFT kod. AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə

bank sənədi: 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra

ən azı 30 bank günü qüvvədə olmalıdır); 4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank

təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü güvvədə olmalıdır): 5. Azərbaycan Respublikasında vergilərə və di-

gər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışların əslləri və tarixləri tender elanından sonra olmalıdir);

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında ver-

Tender 1 (bir) Lot üzrə keçirilir:

asfaltlama isləri.

də tutulmuşdur.

65-6-93-39)

Nümayəndəliyi

Kod: 210005

ri təqdim etməlidirlər:

VÖEN: 2900273511

VÖEN: 1401555071

S.W.İ.F.T.BİK: CTREAZ22

yazılı surətdə təqdim etsinlər

LOT-1. Qəsəbənin, küçə və yolların abadlıq-

İşlərin yerinə yetirilməsi ilin sonunadək nəzər-

Tender iştirakçılarına təklif edilir ki, öz tender

Müqaviləni yerinə yetirmək üçün tender iştirak-

Tenderdə iştirak etmək istəyənlər Lot üzrə

Əlaqələndirici şəxs: Şəfiqə Mürsəlova (tel.:

LOT - 1. 315 (üç yüz on beş) manat iştirak

Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyyəti baş-

çısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə

Hesab: AZ57CTRE00000000000002516633

M/h: AZ41NABZO13601000000000003944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar 5 iyul

2019-cu il saat 18:00-a qədər aşağıdakı sənədlə

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə

çıları yüksək kadr potensialına, lazımi maliyyə və

texniki imkanlara malik olmalıdırlar və işin keyfiy-

aşağıdakı məbləğdə iştirak haqqını göstərilən he-

saba köçürdükdən sonra Azərbaycan dilində tər-

tib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

yətli yerinə yetirilməsinə zəmanət verməlidirlər.

gi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti:

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 8. İddiaçının tam adı, hüquqi statusu, nizamna-

məsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uy-

ğunluq sertifikatları; 10. Digər sənədlər (Lisenziya, Şəxsiyyət vəsiqə-

Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcumə olunmalıdır).

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olma-

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 iyul 2019-cu il saat 17:00-a qədər təklif və bank zəmanətini isə möhürlənmis ikiqat zərfdə 22 iyul 2019-cu il saat 17:00-a qədər, Nəsimi rayonu Azadlıq pr. 20-də yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır

İddiaçıların təklifi 23 iyul 2019-cu il tarixdə, saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

-tender təklifi (zərflər açıldığı tarixdən sonra ən

-tender təklifləri dəyərinin 1 faizi həcmində

-Azərbaycan Respublikasında vergilərə və di-

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haq-

-iddiaçının tam adı, hüquqi statusu, nizamna-

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli

Tender proseduru "Dövlət satınalmaları haq-

İddiaçılar tender təkliflərini 15 iyul 2019-cu il

saat 18:00-a qədər, Sumqayıt ŞİH-in Corat qəsə-

bəsi üzrə nümayəndəliyinə (ünvan: Sumqayıt şə-

həri, Corat qəsəbəsi, Sülh küçəsi) təqdim etməli-

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər

İddiaçıların təklifləri 16 iyul 2019-cu il saat

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak

11:00-da yuxarıda göstərilən ünvanda açılacaq-

və surəti) tərtib olunmalıdır (xarici dildə olan ten-

der təklifi Azərbaycan dilinə tərcümə olunmalıdır).

məsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

qında" Qanuna uyğun keçiriləcəkdir.

açılmadan geri qaytarılacaqdır.

gər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı

keçmiş öhdəliklərin olmaması haqqında müvafiq

vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə

bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən

azı 30 bank günü qüvvədə olmalıdır);

azı 60 bank günü qüvvədə olmalıdır);

vergi orqanlarından arayış;

hesabatının surəti:

qında bank arayışı;

dirlər

edə bilərlər

TENDER KOMİSSİYASI.

BİLDİRİŞ

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (AYBA) öz daxili vəsaiti hesabına 1 Lotdan ibarət olan:

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin fəaliyyəti barədə 100 ədəd bukletin dizayn tərtibatı və hazırlanması üzrə "Kotirovka sorğusu" üsulu ilə 12 iyun 2019-cu il tarixdə satınalma proseduru həyata keçirmək niyyətindədir.

Maraqlanan təşkilatlar (012) 561 70 97 telefon nömrəsi ilə Sifarişçi təşkilatla əlaqə saxlaya bilərlər.

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin Tender Komissiyası.

Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260, III

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivində 12 aprel 2019-cu il tarixdə Gövgöl rayonunda 3 saylı psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri işlərinin satınalınması ilə əlaqədar açıq tender metodu ilə keçirilmiş satınalma müsabiqənin qalibi "AZ-AVS" MMC, Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin əsaslı təmiri işlərinin satın alınması ilə əlaqədar açıq tender metodu ilə keçirilmiş satınalma müsabiqənin qalibi "STT Qrup Azərbaycan" MMC, Şirvan şəhərində əlillərin regional bərpa mərkəzinin bərpa gücləndirilməsi və əsaslı təmiri işlərinin satın alınması ilə əlaqədar acıq tender metodu ilə kecirilmis satınalma müsabiqənin qalibi "Brick Construction" MMC, Şəki şəhərində Əlillərin Regional Bərpa Mərkəzinin bərpa gücləndirilməsi və əsaslı təmir işlərinin satın alınması ilə əlaqədar açıq tender metodu ilə keçirilmiş satınalma müsabiqənin qalibi "CONCO" MMC olmuşdur.

BİLDİRİŞ

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Çiller (isitmə-soyutma) sistemi avadanlıqlarının ehtiyat hissələrinin satınalınması və quraşdırılması ilə bağlı kotirovka proseduru keçirilmişdir. Tender proseduruna müvafiq olaraq, "Mekatron" MMC-nin tender təklifi aksept edilmiş və şirkətlə satınalma müqaviləsi imzalanmışdır.

> Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası.

İbrahimov Zahir Əli oğluna məxsus Yevlax rayonu Nemətabad kəndində yerləşən torpaq sahəsinə verilmiş dövlət aktı (JN:176 kod 90109018) itdiyi üçün etibarsız sayılır

Cəfərova Fatma İsa qızına Yevlax rayonunda yerləşən ev № 92 ünvanına verilmiş qeydiyyat vəsiqəsi itdiyi üçün

Qasımova Alimə Məmməd qızına məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən torpaq sahəsinə verilmiş dövlət aktı (JN:176 kod 90105018) itdiyi üçün etibarsız sayılır

Quba ravon Tİ və MHQ tərəfindən Cartəpə kəndində verəşən fərdi yaşayış evinə Rüstəmova Həmilə Şalbuz qızının adına verilmiş 215 reyestr nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Beyləqan rayon İmamverdili kənd sakini Əliyev Məhəmməd Cümşüd oğlunun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan və həmin kənddə yerləşən 0,12 ha həyətyanı torpağın mülkiyyətə verilməsinə dair (JN-171A, KOD 60706018) şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Siyəzən rayonu, Daşlı Calğan kənd sakini Rzayeva Ayət Saleh gızının adına verilmiş RX seriyalı 0662106 N-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Dasınmaz Əmlakın Dövlət Revestrindən çıxarış sənədi itdiyi üçün etibarsız sa-

Qəmbərov Rauf Məmmədağa oğluna məxsus Abşeron rayon Qobu qəsəbəsində yerləşən torpağın Reyestr N 308013094925 çıxarış itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsində MN N 0359162, MN N 0359152 və MN N 0359159 saylı inzibati tenbeh vermə haqqında Qərarlar və MN N 0349042, MN N 0349244 MN N 0349045 və MN N 0349049 saylı İnzibati xəta haqqında protokollar itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və mülkivvət hüquqlarının qeydiyyat idarəsinin Bakı şəhəri, Maştağa qəsəbəsi, 85 "a" №-li bağ 31358 №-li müqaviləyə əsasən Vəliyeva Xatirə Əbdülhüseyn qızına verilmiş 10156 qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Dostları Ceyhun Rüstəmova, atası HAFİZ RÜSTƏMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

tinin baş redaktor müavini Adil Cəmilə, oğlu ORXANIN

hüznlə başsağlığı verir.

Tender Komissiyası

Əli Mahmudov ailəsi ilə birlikdə "Ədəbiyyat" qəze-

vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin

Baş redaktor Teymur ƏHMƏDOV

kəndi) təqdim etməlidirlər.

açılmadan geri qaytarılacaqdır.

açılışında iştirak edə bilərlər

• Redaksiyanın telefonları: İqtisadiyyat və islahatlar redaksiyası:539-95-51; Siyasət, ictimai problemlər və analitik təhlil

redaksiyası: 538-55-20; Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-26-18; Humanitar siyasət redaksiyası:538-25-70; Xəbərlər redaksiyası: 538-61-02; İctimai rəy və sosial problemlər

Tender Komissiyası.

redaksiyası: 539-95-51; 538-43-41 tel/faks; Qəbul otağı 538-25-70; 538-25-70; Katiblik Reklam və elan xidməti: 441-20-23.



• Redaksiyanın ünvanı:

AZ1073, Bakı Mətbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə. E-mail: resp@azdata.net

www.respublica-news.az 'Respublika" qəzetinin kompyuter mərkəzində yığılıb səhifələnmiş, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur. Qeydiyyat № 7.

İndeks 0240 Tiraj 4292 Sifariş 023

Qəzetin satış qiyməti 40 qəpik

Məsul növbətçi Kamal **IBADOV**

04.06.2019

• Çapa imzalanmışdır